

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilmiş)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Aeromax	məhlul	50 ml			Fortex Nutraceutical LTD	Bolqarıstan	10.07.2020	Xitam verilən müraciətlər	"Caspi Group" MMC –nin 10.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Bolqarıstanın "AeroMax" şirkətinin istehsalı olan Aeromax (məhlul, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı natrium xlorid (natrium xlorid) maddəsinin miqdarı – 1,75% (qutunun üzərindəki qiymətlərə əsasən 3.7% olmalıdır) olaraq aşkar edilmişdir. Həmçinin, -Qablaşdırma üzərində Natrium xlorid (Sodium chloride) ingredientini olduğu qeyd etdikdə, istehsalçı tərəfindən təqdim edilmiş normativ sənədlərdə Natrium xlorid (Sodium chloride) ingredientini olduğu qeyd edilmişdir. Bu iki maddə kimyəvi quruluşlarına və istifadə sahələrinə görə fərqlənən müxtəlif maddələrdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Ağ kömür	Tablet	2x12	Silica colloidal anhydrous - 210 mg	Microcrystalline Cellulose, Croscarmellose sodium, Potato starch, Sorbitol, Magnesium stearate	Pharmex Group MMC	Ukrayna	17.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ağ Kömür (tablet №24) adlı məhsul patogen bakteriyaları, toksinləri və allergenləri orqanizmdən xaric etmək məqsədilə tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ağ Kömür	Tablet	1x10	Silica colloidal anhydrous - 210 mg	Microcrystalline Cellulose, Croscarmellose sodium, Potato starch, Sorbitol, Magnesium stearate	Pharmex Group MMC	Ukrayna	17.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ağ Kömür (tablet №10) adlı məhsul patogen bakteriyaları, toksinləri və allergenləri orqanizmdən xaric etmək məqsədilə tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Agrippa	toz	5 g № 14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1% (1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.□ □	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa(toz-səşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:004092Q4 , istehsal tarixi:09.04.2020 , son istifadə tarixi: 09.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydada bərnə görə dərman vasitəsi deyil. Qeyd: a) "səşet" sözü "səşet" ilə əvəz olunsun. b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkibi" rəyə uyğun olaraq göstərilmişdir.
Agrippa	toz	5 g № 14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1% (1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg. □ □	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides. □ □	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa(toz-səşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi: 004091C4, istehsal tarixi:09.04.2020 , son istifadə tarixi: 09.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydada bərnə görə dərman vasitəsi deyil. Qeyd: a) "səşet" sözü "səşet" ilə əvəz olunsun. b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkibi" rəyə uyğun olaraq göstərilmişdir.
Agrippa	toz	5 g № 14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1% (1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa(toz-səşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:004142Q4 , istehsal tarixi: 14.04.2020, son istifadə tarixi: 14.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydada bərnə görə dərman vasitəsi deyil. Qeyd: a) "səşet" sözü "səşet" ilə əvəz olunsun. b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkibi" rəyə uyğun olaraq göstərilmişdir.
Agrippa	toz	5 g № 14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1% (1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa(səşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi: 004143Q4, istehsal tarixi:14.04.2020 , son istifadə tarixi: 14.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydada bərnə görə dərman vasitəsi deyil. Qeyd: a) "səşet" sözü "səşet" ilə əvəz olunsun. b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkibi" rəyə uyğun olaraq göstərilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarını göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Agrippa	toz	5 g № 14	Garlic ( <i>Allium sativum</i> L.) dry extract ( standardized by alliin 1%( 1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa(toz- saşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:004141Q4 , istehsal tarixi:14.04.2020 , son istifadə tarixi: 14.04.2022) immün sistemini fəaliyyətini yaxşılaşdırmaq üçün təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydada bərdəfəlik qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Agrix Plus	Tablet	6 x 10			İŞT Farmakom MMC	Ukrayna	23.07.2020	Xitam verilən müraciətlər	
Aksemen	toz	30	Myo-Inositol- 900 mg,L-carnitine- 900 mg, L-arginine HCl-100 mg, Vitamin E ( as DL- $\alpha$ -tocopheryl acetate) -20 mg( $\alpha$ -TE), Zinc citrate -5 mg, Sodium selenite-50 mkg	Mannitol, citric acid anhydrous, sodium cyclamate, silicon dioxide,flavouring lemon	Fortex Nutraceutical LTD	Bolqarıstan	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AKSEMEN(toz, saşe, № 20) adlı məhsul spermatogenez və cinsi funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQB olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aktiv Flora beybi / Active Flora baby	oral damcı	5ml	Lactobacillus rhamnosus GG ATCC 53103 2x1011 - 833.33 mg (50% excess), 1x109 CFU per drop	Olive oil, Vitamin C (antioxidant: ascorbyl palmitate)	Komarko Sp. z.o.o	Polşa	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aktiv Flora beybi / Active Flora baby (oral damcı, 5 ml) adlı məhsul (Seriya nömrəsi: 1280120, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.01.2022) bərdəfəlik mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQB olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
AK-Uro Kompleks / AK-Uro Kompleks	Tablet	33 q	Immune supporting complex - a proprietary blend of lypopolysaccharides and lypopeptides - 12 mg, Zinc sulphate monohydrate (eq to Zinc - 5 mg) - 13.74 mg, Nettie root dry extract - 250 mg, Natural Vitamin D3 (100000 IU/g) (cholecalciferol - 3.3 mcg (132 IU)) - 1.35 mg	Microcrystalline cellulose, Sodium starch glycolate, Colloidal silicon dioxide, Magnesium stearate	Natstim Ltd	Bolqarıstan	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ak-Uro Kompleks / AK-Uro Kompleks (tablet № 60) adlı məhsul böyrəklər, prostat vəzi və sidik yolları sistemi xəstəliklərinin profilaktikası zamanı tövsiyə olunan BFMQB olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Növbəti istehsal zamanı məhsulun qablaşması üzərində qeyd edilən "hab" sözünün "tablet" sözü ilə əvəz edilməsi zəruridir.
Aıqqa Şəll	Tablet	1	Delomite flour – 120 mg, Fucus vesiculosus – 100 mg, Saccharina latissima – 80 mg, Mussel shell powder – 50 mg, Crataegus sanguinea – 50 mg, Urtica dioica – 40 mg, Matricaria recutita – 30 mg, Succinic acid – 30 mg	Starch, Calcium stearate, Lactose	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aıqqa Şəll (tablet, № 50, Seriya nömrəsi: 200050AA1, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə kimi tövsiyə olunan BFMQB olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndlərinə uyğun olaraq tərtib olunmuşdur. b) Növbəti idvalarda "hab" sözü "tablet" sözü ilə əvəz olunsun.
Altapin	Şərbət	200 ml	Propolis (70%) - 200 mg, Vitamin C - 12 mg, Vitamin A - 240 mcg, Mallow dry extract ( <i>Althaea officinalis</i> ) - 25 mg, Thyme liquid extract ( <i>Thymus vulgaris</i> ) - 25 mg	Honey, Water	Medex d.o.o (for Jenzen Pharma, Germany)	Sloveniya	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altapin (şərbət, 200 ml, Seriya nömrəsi: 11179, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2022) adlı məhsul bərdəfəlik durulaşdırıcı, tanəffüs yollarından asanlıqla xaric olması və immunitetin möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQB olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Altekid	Damcı	30ml	Vitamin A (as Retinyl palmitate) - 0.3 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.1 mg, Vitamin B2 - 0.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.6 mg, Vitamin B12 - 0.1 mcg, Vitamin D3 - 200 IU, Niacin - 5 mg, Iron - 10 mg, Vitamin C - 4.84 mg	Water, Rosehip d.e., Fructose, Apple juice, Flavouirngs, Citric acid, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Sucralose	OFL S.p.A	İtaliya	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALTEKID(damcı, 30 ml) adlı məhsul(Seriya nömrəsi: 20101090, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.03.2022) bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQB olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərilməlik)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rav tarixi	Rav	Ekspertiza nəticəsi
Altekid	Şərbət	120ml	Vitamin A (as Retinyl palmitate) - 2250 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.814 mg, Vitamin B2 - 1.08 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.945 mg, Vitamin B12 - 4 mcg, Vitamin E - 13.50 IU, Vitamin D3 - 360 IU, Niacin - 12.2 mg, Vitamin C - 24 mg, Lecithin - 10 mg	Water, Rosehip d.e., Citric acid, Fructose, Raspberry aroma, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Sucralose, Apple Juice	OFI S.p.A	İtaliya	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALTEKID (şərbət, 120 ml) adlı məhsul (Seriya nömrəsi: 20010089, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.01.2022) bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ALTUSSIN	Şərbət	125 ml			SUNMED İlaç Kosmetik Gida İmalat San.Tic.LTD ŞTI	Türkiyə	10.07.2020	Xitam verilən müraciətlər	□ "Lilit MMC" tərəfindən 13.04.2020-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "SUNMED İlaç Kosmetik Gida İmalat San.Tic.LTD ŞTI" şirkətinin istehsalı olan ALTUSSIN (şərbət, 125 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təqdim edilən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsul sarımtıl rəngli, qeyri şəffaf, xarakterik qoxulu məhsul (NS-da şəffaf olduğu göstərilmişdir) normativ sənədlərdə göstərilənlərə uyğun gəlir. Bundan başqa məhsulun sənədlərində də, uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, məhsul 2 yaşdan tövsiyə olunduğu halda tərkibində olan bitkilərə əsasən bu məhsul 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil. Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmamışdır. İstifadə üzrə təlimatda məhsula dair farmakoloji xüsusiyyətlər qeyd olunub ki, BFMQĞ-lər bu xüsusiyyətlərə malik ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□
Amino 2222	Tablet	1	Protein blend (Whey Powder, Whey Protein Concentrate, Soy Protein Isolate, Whey peptides) – 2 g, Essential Amino Acids (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Phenylalanine, Methionine) – 0.937 g, Conditionally Essential Amino Acids (Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 0.778 g, Nonessential Amino Acids (Aspartic acid, Serine, Glycine, Alanine) – 0.507 g	Stearic acid, Palmitic acid, Hydroxypropyl methylcellulose, Polydextrose, Medium chain triglycerides, Croscarmellose sodium, Soy lecithine, Silica, Enzyme Complex (Amylase, Protease, Cellulase, Lactase, Lipase)	Optimum Nutrition	ABŞ	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino 2222 (tablet №160) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amino Fortis	Daxilə qəbulu üçün məhlul-damcı	30 ml	L-arginine – 0.5 mg, L-carnitine – 10 mg, Glycine - 50 mg, L-lysine – 2.5 mg, L-tryptophan – 0.5 mg, L-methionine – 0.8 mg, L-phenylalanine – 0.5 mg, L-valine – 0.5 mg, Glutamine – 0.25 mg, Ascorbic acid – 75 mg, Pyridoxin hydrochloride – 2 mg, Folic acid – 0.2 mg	Deionized water, Glycerin, Sodium benzoate, Potassium sorbate, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino Fortis (daxilə qəbulu üçün məhlul-damcı, 30 ml) adlı məhsul bəzi aminturşuların və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ArtroFort	Kapsul	6x10	Glucosamine hydrochloride-500 mg; Sodium Chondroitin Sulfate-200 mg; Methylsulfonylmethane-150 mg; Boswellia serrata bark dry extract-50 mg; Calcium citrate-25 mg; Collagen Type II-15 mg; Sodium Hyaluronate-10 mg.	Comstarch,Natural gelatin(capsule shell)	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artrofort (kapsul № 60) adlı məhsul dəyərək-hərəkət sisteminin fəallığını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmamışdır.(ingredientlərin Azərbaycan dilində adları ilə yanaşı elmi adlar (qədim olunsun): 2)köməkçi maddələr qablaşdırmanın üzərində göstərilən istifadə üzrə təlimatda isə göstərilən köməkçi maddələr rəyə uyğun olaraq göstərilən(tərkibə dair istehlakçı profindən tərtib olunsun sənədlərə əsasən). 3)Tərkib rəyə uyğun olaraq göstərilən.
Ascorkap Vitamin C	məhlul	30 q	Vitamin C (L-ascorbic acid) – 100 mg, Zinc bisglycine (equal. to 5 mg Zn) – 25 mg	Glycerol, Water	JSC "Ritamus farma" (JSC West-pharma-East üçün)	Litva	07.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ASCORKAP VİTAMİN C məhlul 30 q (Seriya nömrəsi: 20037150, istehsal tarixi: 01.03.2020; Son istifadə tarixi: 01.03.2022) adlı məhsul vitamin C və sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asten	Kapsul	2	Citrus aurantium (Grape fruit) extract 98% naringenin (e.q. to 100 mg Naringenin) - 102 mg, Methionine - 100 mg, Haematococcus pluvialis extract 5% astaxanthin(e.q. to 4 mg astaxanthin 80 mg)	natural gelatine( capsule shell)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	25.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asten(kapsul № 20) adlı məhsul(Seriya nömrəsi: (Seriya nömrəsi: UT-00663, istehsal tarixi: 01.05.2020) son istifadə tarixi: 01.05.2023) , istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.03.2023) antioksidant təsirinə malik olub, immun sisteminin fəallığını yaxşılaşdıraraq BFMQĞ-dir, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarları göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Astenomirt	Daxilə qəbul üçün məhlul	10 ml x 10	Blueberry ( <i>Vaccinium myrtillus</i> L.) fruit dry extract tit. 36% in anthocyanosides as anthocyanidins - 100 mg, Saffron ( <i>Crocus sativus</i> L.) flower dry extract tit. 30% in crocetin - 10 mg, Taurine - 100 mg	Potassium sorbate, Sodium benzoate, Fructose, Berries flavor, Citric acid, Water	BioDue S.p.A	İtaliya	29.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ASTENOMİRT (daxilə qəbul üçün məhlul, 10 ml x 10) (Seriya nömrəsi: 130520, istehsal tarixi: 14.05.2020, son istifadə tarixi: 14.05.2023) adlı məhsul gözün görme funksiyasını yaxşılaşdırmaq və göz yorğunluğunu aradan qaldırmaq üçün tövsiyə olunan BFMQO olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstəricisinə görə dərman vasitəsi deyil. Qeyd: Gələcək seriya istehsalı zamanı qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcümələrinin də qeyd edilməsi zəruridir.
AuroI	Kapsul	2 x 15	Betula pendula leaf extract – 60 mg, Cranberry ( <i>Vaccinium oxycoccos</i> ) fruit extract – 120 mg, Chamomilla recutita flower extract – 10 mg, Petroselinum crispum root extract – 60 mg, Bearberry ( <i>Arctostaphylos uva-ursi</i> ) leaf extract – 30 mg, Phaseolus vulgaris seed extract – 80 mg, Trisodium citrate – 30 mg, Potassium citrate – 30 mg	Gelatin, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AuroI (kapsul, № 30) adlı məhsul sidik-cinsiyyət sisteminin xəstəliklərinin müalicəsində və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Məhsulun tərkibində Bearberry ( <i>Arctostaphylos uva-ursi</i> leaf ext.) ingredient olduğu üçün, istifadə üzrə təlimatda onun 2 həftədən artıq qəbul edilməsi haqqında məlumat verilməsi zəruridir. b) Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq komponentlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Balıq Yağı / Balıq Yağı	Kapsul	1	Fish oil (Omega-3 - 310 mg, EPA - 180 mg, DHA - 120 mg) - 598 mg, Pomegranate ( <i>Punica granatum</i> ) dried fruit juice - 1 mg, Bilberry ( <i>Vaccinium myrtillus</i> L.) dry extract - 1 mg	Bovine gelatin, Water, Glycerin	Pharma Rosso Gıda İlaç Kozmetik Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	15.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balıq Yağı/Balıq Yağı (kapsul, №60) adlı məhsul ürək-qan-damar sisteminin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının və Azərbaycan dilində tərcümələrinin qeyd edilməsi zəruridir.
Balıq yağı laminariya	Kapsul	370 mq	Fish oil - 285 mg, Concentrate of laminaria thallus - 15 mg	Gelatin, Glycerin (E 422), Citric acid (E 330)	Mirrolla MMC	Rusiya	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balıq Yağı Laminariya (kapsul, №100) adlı məhsul omega-3 tipli polidoyumamış yağ turşularının əlavə mənəvi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Balıq yağı plyus	Kapsul	370 mq	Fish oil - 300 mg	Gelatin, Glycerin (E 422), Citric acid (E 330)	Mirrolla MMC	Rusiya	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balıq Yağı Plyus (kapsul, №100) adlı məhsul omega-3 tipli polidoyumamış yağ turşularının əlavə mənəvi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Balıq yağı sarımsaq yağı ilə	Kapsul	370 mq	Fish oil - 270 mg, Garlic oil - 30 mg	Gelatin, Glycerin (E 422), Citric acid (E 330)	Mirrolla MMC	Rusiya	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balıq Yağı Sarımsaq Yağı ilə (kapsul, №100) adlı məhsul omega-3 tipli polidoyumamış yağ turşularının əlavə mənəvi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Betanoza	Kapsul	3 x 10	Cranberry ( <i>Vaccinium vitis idaea</i> ) fruits powder - 150 mg, Birch ( <i>Betula pendula</i> ) leaf powder - 30 mg, Juniper ( <i>Juniperus communis</i> ) fruits powder - 30 mg, D-mannose - 30 mg, Lovage ( <i>Levisticum officinale</i> ) root powder - 18 mg, Rosemary ( <i>Rosmarinus officinalis</i> ) leaf powder - 18 mg	Gelatin(capsule shell), Caramel(dye)	S.C.Laboratoirele Medica S.R.L	Rumıniya	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betanoza (kapsul № 30) adlı məhsul sidik-ürəzil sisteminin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) Yağ həddi rəyaya uyğun olaraq göstərilmişdir. 2) Bitkilərin adları Azərbaycan dilinə düzgün tərcümə olunmuşdur. 3) Məhsulun "xüsusiyyətləri" bəndində sadalanan farmakoloji xüsusiyyətlər ləğv olunmuşdur. Belə ki, BFMQO farmakoloji xüsusiyyətlərə malik ola bilməz.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Bio plus	Kapsul	x10	Probiotic strains(Bifidobacterin bifidum,Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus bulgaricus,Lactobacillus rhamnosus) -20 mln CFU ,Vitamin B1(as Thiamine hydrochloride)-1.4 mg, Vitamin B2(as Riboflavin)-1.6 mg ,Vitamin B6(as Pyridoxine hydrochloride)-2 mg, Vitamin B12( as Cyanocobalamin)-1.4 mkg, Aloe (200:1) dry leaf extract-20 mg	rice flour, magnesium stearate, silicon dioxide(E 551); for capsule/hypromellose(E 464) titanium dioxide(E 171).	Fortex Nutraceutical LTD	Bolqarıstan	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BIO PLUS(kapsul N 10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilir.
Bio Selen Zn	Kapsul	1	Royal jelly - 100 mg, Zinc sulphate - 15 mg, Selenium - 0.15 mg	Gelatin, Titanium dioxide	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio Selen Zn (kapsul, №30) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doz" rəyə uyğun olaraq tərtib edilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıq malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.
Biodevit	daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 (Cholecalciferol 1000000 IU/1 gr) - 0.18 mg (180 IU), Vitamin E (α-Tocopheryl acetate) - 0.0032 mg	Olive oil	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biodevit (daxilə qəbulu üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıq malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.
Biogren+	toz	1	Bifidobacterium bifidum – 1.2 mg (equiv.to 0.6x10 <sup>9</sup> ), Lactobacillus rhamnosus – 1.25 mg (equiv.to 0.6x10 <sup>9</sup> ), Bifidobacterium infantis – 2 mg (equiv.to 0.2x10 <sup>9</sup> ), Lactobacillus acidophilus – 2.5 mg (equiv.to 0.25x10 <sup>9</sup> ), Lactobacillus casei – 0.83 mg (equiv.to 0.249x10 <sup>9</sup> ), Saccharomyces boulardii – 20 mg (equiv.to 0.4x10 <sup>9</sup> ), Zinc sulfate monohydrate – 20.59 mg (equiv.to 7.5 mg Zinc)	Inulin, Maltodextrin, Isomalt, Strawberry flavor	Triapharma İlaç San.Tic.A.Ş	Türkiyə	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biogren+ (toz,şəşədə № 20) adlı məhsul bağırsaq mikroflorasının normal fəallığını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: qablaşdırma dizaynı 4-14 yaş arası uşaqlara uyğun deyil.
BioMin	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as Retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 110 mg	Sugar, Sucralose, Saccharine, Glycerol (E422), Linseed oil, Tutti-frutti flavor, Citric acid (E330), Xanthan gum (E412), Tween-80, Sodium benzoate (E211), Deionized water	KOÇ İLAÇ Kişisel Bakım və Bəliksel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BioMin (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehsalçının təqdim etdiyi tərkibə əlavə olaraq) göstərilir.
Biositrat	Kapsul	3 x 10	Potassium citrate - 300 mg, Sodium bicarbonate - 100 mg, Parsley (Petroselinum crispum) extract 4:1 dry leaf and stem - 20 mg, Dry Chamomile (Matricaria recutita) flower extract standardized at 2% Apigenin - 20 mg	Colloidal anhydrous silica, Microcrystalline cellulose, Magnesium stearate, Gelatin	Nutraceutical&Cosmetics SRL	Rumıniya	10.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BIOSİTRAT (kapsul, № 30) (Seriya nömrəsi: S01521, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.03.2023) adlı məhsul biyotik - sidiq sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "Natrium sitrat" ingredientinin adının "Natrium bikarbonat" ilə əvəz edilməsi zəruridir.
Bitog	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Vitamin B1 (as Thiamine hydrochloride)- 0.7 mg, Vitamin B2 (as Riboflavin)- 0.7 mg, Vitamin B3(as Niacinamide) - 1.5 mg, Vitamin B4(as Choline) - 1.2 mg, Vitamin B5 - 1.15 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 0.6 mg, Vitamin B7 (as Biotin)- 20 mcg, Vitamin B9 (as Folic acid)- 130 mcg, Vitamin B12(as Cyanocobalamin) - 1.2 mcg, Vitamin C(as Ascorbic acid) – 40 mg.	Sodium benzoate, Potassium sorbate, Deionized water, Glycerin, Xanthum gum	Zeyus Gida Takviyələri Karşım Ürünleri	Türkiyə	25.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bitog (daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul C və B qrup vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda, "Tərkib" hissədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıq malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq, ingredientlərin Azərbaycan dilində adları ilə yanaşı elmi adları da verilməlidir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Eksportizə nəticəsi
Bonacal D3	Şərbət	150 ml	Calcium gluconate - 500 mg, Phosphorus (as Calcium phosphate) - 250 mg, Magnesium gluconate - 150 mg, Phtylin - 100 mg, Zinc gluconate - 6 mg, Vitamin K2 (as Menaquinone-7) - 50 mcg, Vitamin D3 (as Cholecalciferol) - 5 mcg	Deionized water, Fructose, Propylene glycol, Glycerin, Guar gum, Disodium EDTA, Potassium sorbate, Strawberry flavor	Universe Pharma İlaç Sanayə və Ticarət LTD. ŞTİ	Türkiyə	04.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonacal D3 (şərbət, 150 ml) adı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd1: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizasiya keçirilməsi QAYDASI"-nın pöbəsinə uyğun olaraq tərtib olunmuşdur. Qeyd2: Məhsulun tərkibində "Magnesium gluconate" maddəsinin miqdarında texniki səhvə yol verildiyi üçün rəy dəyişdirilir.
Bone ca	Şərbət	150 ml	Magnesium (as Magnesium lactate) - 150 mg, Calcium (as Calcium gluconate) - 150 mg, Zinc (as Zinc oxide) - 6 mg, Vitamin D (Cholecalciferol) - 3.6 mcg	Distillated water, Sucralose (E 955), Xanthan gum (E 415), Banana aroma (Cas No: 109-92-2), Potassium sorbate (E 202), Sodium benzoate (E 211)	Bereket İlaç Kosmetik San. Tic.A.Ş	Türkiyə	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bone ca (şərbət, 150 ml) adı məhsul sümükləri möhkəmləndirmək məqsədilə bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd1: Məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq adlarını, həm də Azərbaycan dilində tərcümələri qeyd edilmişdir. b) "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilmişdir. c) "Əlavə təsirlər" yazısının "əks göstərişlər" yazısı ilə əvəz edilməsi zəruridir.
BonEffect	Tablet	2x15	Calcium (as Calcium Carbonate)- 400 mg, Magnesium (as Magnesium oxide) - 150 mg, Zinc (as Zinc oxide) - 5 mg, Vitamin D3 (as Cholecalciferol) - 5 mcg	Mannitol, Povidone, Partially pregelatinized maize starch, Colloidal Silicon Dioxide, Glycerol dibehenate	Polisano Pharmaceuticals S.A.,	Rumıniya	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BonEffect (tablet №30) adı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd: Məhsulun daqıq istehlak və son istifadə tarixləri barədə sənəd təqdim olunduğu üçün rəy dəyişdirilməmişdir.
BonEffect	Tablet	2x15	Calcium (as Calcium Carbonate)- 400 mg, Magnesium (as Magnesium oxide) - 150 mg, Zinc (as Zinc oxide) - 5 mg, Vitamin D3 (as Cholecalciferol) - 5 mcg	Mannitol, Povidone, Partially pregelatinized maize starch, Colloidal Silicon Dioxide, Glycerol dibehenate	Polisano Pharmaceuticals S.A.,	Rumıniya	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BonEffect (tablet №30) adı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd: Məhsulun daqıq istehlak və son istifadə tarixləri barədə sənəd təqdim olunduğu üçün rəy dəyişdirilməmişdir.
Brenicetil	məhlul	10 x 10 ml	Acetylcarnitine - 1000 mg	Water, Fructose, Potassium sorbate, Sodium benzoate	O.F.I. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brenicetil (məhlul, № 10 x 10 ml) adı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd1: Qablaşdırma və istifadə üzrə təlimat məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adları ilə yanaşı Azərbaycan dilində tərcümələri qeyd edilmişdir. b) Məhsulun "İstifadə qaydasının" rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Brocsevin Kids	Şərbət	150 ml	Honey - 1 g, Thyme (Thymus vulgaris L.) g.e. - 0.32 ml, Marshmallow (Althaea officinalis L.) g.e. - 0.6 ml, Elderberry (Sambucus nigra L.) g.e. - 0.32 ml, Vitamin C (Ascorbic acid) - 35 mg	Water, Glycose syrup, Flavouring, Sodium benzoate, Potassium sorbate	Gricar Chemical SRL	İtaliya	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brocsevin Kids (şərbət 150 ml) adı məhsul yuxarı təsəvvüf yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsi deyil. Qeyd1: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adları ilə yanaşı Azərbaycan dilində tərcümələri qeyd edilmişdir. b) Məhsulun "İstifadə qaydasının" rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir. Qeyd2: Tarifimizdən verilmiş əvvəlki rəy dəyişdirilməmişdir və əsas göstərişlər bəndində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Calcelux	Şərbət	150 ml			UAB Plenum LT	Litva	28.07.2020	Xitam verilən müdaxilələr	"Promostrim MMC" şirkətinin 17.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Litvanın "UAB Plenum LT" şirkətinin istehsalı olan Calcelux (şərbət, 150 ml) adı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq ekspertizasiya keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun pH-ı 5.77 (6.5 - 7.0) normativ sənədlərdə göstərilən 6.5-7.0 aralığında uyğunluq təmin etmir. Göstərilən uyğunluqun nəzərə alınaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertizasiya rəyinin verilməsi mümkün deyildir, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərilməlik)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Eksportizə nəticəsi
Calcibaby	suspenziya	150 ml	Calcium citrate-400 mg, Magnesium sulfate- 100 mg,Zinc sulfate-7, 5 mg,Cholecalciferol-200 IU	Deionized water, Citric Acid, Xhantan Gum, Raspberry Flavour, Methylparaben sodium, Sucralose.	İnhotepl İlaç Kosmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcibaby (şərbət, 150 ml) adı məhsul kəsmum, sink, magnesium mineralları və D vitaminini əlavə mənbaYi kimi tövsiyə olunan BFMOQ olub onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qayda b rna görə də m an v as lə s i dey il. Qeyd: 1) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıqla malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib edilmişdir və burada əks olunmuş məlumatlara uyğun olaraq b rna qə d m an v as lə s i dey il. 2) İstifadə üzrə təlimatda "Aşağıdakı xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə oluna bilər" yazısı "məhsulun xüsusiyyətləri" ilə əvəz olunsun.
Care-H	Daxilə qəbul üçün məhlul	30 ml	L-carnitine - 7.5 g, L-lysine HCl - 3.75 g, Coenzyme Q10 - 0.6 g	Purified water, Oil MCT, Palsgaard citrem 3302, Orange flavor, Lemon flavor, Methylparaben, Mask of bitter taste, Sucralose	Biofaktor Sp.z.o.o	Poşa	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Care-H (daxilə qəbul üçün məhlul-damcı, 30 ml, seriya nömrəsi: 0105201, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.11.2021) adı məhsul orqanizmin əsas metabolizm proseslərini yaşlaşdırma vasitə kimi tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Carnifast	Kapsul	3 x 10	L-carnitine - 150 mg, L-arginine - 900 mg, Coenzyme Q10 - 30 mg, Ascorbic acid - 30 mg, Sodium selenite - 55 mcg, Zinc sulphate - 10 mg	Natural gelatin, Cornstarch	SUNMED İlaç Kosmetik Gida İmalat San.Tic.LTD ŞTI	Türkiyə	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carnifast (kapsul, №30) adı məhsul orqanizmin əsas metabolizm proseslərini yaşlaşdırma vasitə kimi tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qayda b rna görə də m an v as lə s i dey il. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıqla malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq b rna qə d m an v as lə s i dey il. b) Tərkib rəyə uyğun olaraq yazılın (İstehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən).
CellTech Fruit Punch Natural And Artificial Flavor	toz	1	Vitamin C (as ascorbic acid) – 125 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 5.25 mg, Vitamin B12 (as cyanocobalamin) - 0.2 mcg, Magnesium (as magnesium oxide) – 32.5 mg, Sodium 35 mg, Potassium (as dipotassium phosphate) – 24 mg, Creatine monohydrate - 2.5 g, Creatine citrate - 2.5 g, Taurine - 1 g, L-alanine - 500 mg, L-leucine - 500 mg, L-valine – 250 mg, L-isoleucine – 250 mg, Alpha lipoic acid – 100 mg	Glucose Polymers, Dextrose, Modcarb™ [Oat Bran, Quinoa, Buckwheat, Millet], Waxy Maize [Corn Starch], Cluster Dextrin, Soluble Corn Fiber, Silicon Dioxide, Natural And Artificial Flavors, Salt, Acesulfame-Potassium, Sucralose, FD&C Red No. 40	lovate Health Sciences International Inc.	Kanada	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CellTech Fruit Punch Natural And Artificial Flavor(toz, 2 kq 720 qr) adı məhsul əzələ kütləsinin artırılması üçün tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Centrum® Multivitamin complex from A to Zinc / Centrum® A-dan Sinkə qədər multivitamin kompleksi	örtüklü tablet	1	Vitamin A (25% as Beta Carotene) - 0.8 mg, Vitamin E - 15 mg, Vitamin D3 - 5 mcg, Vitamin K1 - 30 mcg, Vitamin C - 100 mg, Biotin - 62.5 mcg, Folic acid - 200 mcg, Pantothenic acid - 7.5 mg, Niacinamide - 20 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.75 mg, Vitamin B6 - 2.0 mg, Vitamin B12 - 2.5 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 5.0 mg, Magnesium – 100 mg, Manganese – 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Crospovidone, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Opadry II blue	Pfizer Consumer Manufacturing Italy S.R.L	İtaliya	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum® Multivitamin complex from A to Zinc / Centrum® A-dan Sinkə qədər multivitamin kompleksi (tablet, №30, Seriya nömrəsi: DW3994, istehsal tarixi: 25.05.2020, son istifadə tarixi: 25.05.2022) adı məhsul bəzi vitamin və mineralın əlavə mənbaYi kimi tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də m an v as lə s i dey il. Qeyd: Təqdim olunan sənədlərdə Azərbaycan dilində stiker qaydalara uyğun tərtib olunsun da, nümunənin üzərinə yapışdırılmamışdır.
Coenton Q10+L-carnitine	Kapsul	2 x 15	L-Carnitine tartrate - 250 mg, Coenzyme Q10 - 50 mg	Inulin, Magnesium stearate, Gelatin	Norfachema (Solepharma üçün)	Litva	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coenton Q10+L-carnitine (kapsul № 30) adı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də m an v as lə s i dey il. Qeyd:a)Qablaşdırma və istifadə qayda b rna qə d m an v as lə s i dey il. b)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsul böyüklərə tövsiyə edildiyi üçün, "göstərişlər" bəndində qeyd edilən uşaqlara tövsiyəsinin ləğv edilməsi zəruridir.
Cran Tea / Marcani Çayı	Çay	1	Cranberry (Vaccinium Macrocarpon) fruits pieces - 680 mg, Hibiscus (Hibiscus sabdariffa) flower blooms - 200 mg, Apple (Malus domestica) fruit pieces - 220 mg, Chokeberry (Aronia melanocarpa) fruit pieces - 150 mg, Berry aroma - 150 mg, Citric acid - 600 mg	Ayrıca qeyd edilməyib	Bion Corporation Ltd	Böyük Britaniya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cran Tea/Marcani çayı (filtr-paket № 25) adı məhsul sidiq-cinsiyət sistemi xəstəliklərinin müalicə və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMOQ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin miqdarlarının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Cytoferon	Tablet	2x10	Beta-glukan-150 mg; Sodyum selenat-0.22 mg; Manganə sulfat-14 mg; Zinc sulfat-60 mg; Magnezium sulfat hepdə hidrat-150 mg; İron fumarat-20 mg; L-arginine-150 mg; Retinol (Vitamin A)-0.3 mg; Tocopherol (Vitamin E)-40 mg; L-Ascorbic Acid-80 mg; Thiamine Hydrochloride (Vitamin B1)- 2 mg; Pyridoxine Hydrochloride (Vitamin B6)- 5 mg.	Maltodekstrin (E1400); Tri Calcium Fosfat (TCP (E 341)); Magnesium salts (E 470b).	Ensa MNS GIDA Tədqiqatçı Üretim və Araştırma Merkezi	Türkiyə	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CYTOFERON (tablet, № 20) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə təhlükəsizdir. Qeyd: 1) İstifadə qaydaları və dozaya uyğun olaraq göstərilən. Belə ki, istehsalçı tərkibi 2 tablet üçün təqdim edib; 2) Tərkibi rəyə uyğun olaraq göstərilən.
Deka	Daxilə qəbul üçün məhlul	30 ml	Vitamin D3 (Cholecalciferol) - 400 IU, Vitamin K2 MK7 (Menaquinone-7) - 10 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deka (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul D və K vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Denomax	Kapsul	3 x 10	Gamma aminobutyric acid – 150 mg, Alpha lipoic acid – 50 mg, Choline – 5 mg, Taurine – 100 mg, Ginkgo biloba leaf dry extract – 30 mg, L-carnitine – 200 mg, Pyridoxine hydrochloride – 1.5 mcg, Cyanocobalamin - 1.5 mcg	Comstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Denomax (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Depovit New	məhlul	5 ml	Vitamin D3 - 50000 IU (1 ml=25 drops, 1 drop= 400 IU)	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım və Bittiksel Ürünler Sağ. Paz. İth. Şhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depovit New (məhlul 8 flakon x 5 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Derol Kids	Daxilə qəbul üçün məhlul	10 ml	K2 & Olive (4500 ppm) (Menaquinone-7 content min. 0.45%) - 250 mg, Cholecalciferol in Oil (Vitamin D3) (Cholecalciferol content min 2.5%) - 24 mg	MCT oil (Refined), Tocopherol rich extract	ErgoPharma d.o.o.	Sloveniya	22.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Derol Kids (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D və K vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə təhlükəsizdir. Qeyd: a) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən istifadə qaydasının rəyə və qablaşmaya uyğun olaraq göstərilmiş. b) İstifadə üzrə təlimatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nə tələblərinə uyğun olaraq tərtib olunması zəruridir.
Devive	daxilə qəbul üçün məhlul	15 ml	Cholecalciferol - 0.05 g (50.000 IU), (111.1 IU Vitamin D3 per drop)	Flax seed oil, D-alpha tocopherol	Havan İlaç və Kimya San. Tic. Ltd. Şti	Türkiyə	10.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Devive (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dezon	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil, BHA (E 320)	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dezon (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dianat	Şərbət	100 ml	Pomegranate (Punica granatum) bark fluid extract-11,96 ml; Alder (Alnus incana) collective fruit fluid extract-11,96 ml; Black cumin (Nigella sativa) seed fluid extract-5,98 ml; Oak (Quercus robur) bark fluid extract- 8 ml; St. John's wort (Hypericum perforatum) herb fluid extract- 4ml; Mint (Mentha piperita) leaf distillate-4 ml.	Saccharose, Glycerin, Citric acid, Pectin, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DIANAT (şərbət, 100 ml) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dios-Ven	Kapsul	3 x 10	Diosmin – 450 mg, Hesperidin – 50 mg, Rutin - 100 mg, Ginkgo biloba leaf dry extract – 40 mg	Maltodextrin, Natural gelatin	Vega İlaç Koz. Gıda İmalat San. Tic. Ltd. Şti	Türkiyə	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dios-Ven (kapsul № 30) adlı məhsul aşağı ətraf venalarının möhkəmlənməsi və kiçik damarlarda mikrosirkulyasiyanın normallaşdırılması məqsədi ilə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə təhlükəsizdir. Qeyd: İstifadə üzrə təlimatda "angioprotektor, venoprotektor, venotik, mikrosirkulyasiya korrektor" sözlərinin götürülməsi, qablaşma və istifadə üzrə təlimatda köməkçi maddələrin düzgün yazılması zəruridir.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (müddət göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Diyadex / Diyadexs	Şərbət	100 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bəxşəl Ürünler Sağ. Paz. İh. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.07.2020	Xitam verilən müraciətlər	"Healthy Life" MMC – nin 10.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Koç İlaç Kişisel Bakım və Bəxşəl Ürünler Sağ.Paz.İh.İhr." şirkətinin istehsalı olan Diyadex (şərbət, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə təqdim etdiyiniz ədəbiyyat icmalı ekspertiza tərəfindən nəzərdən keçirilmişdir. Təqdim edilən ədəbiyyat icmalından və internet resurslarından əldə etdiyimiz məlumat əsasında müəyyən olunmuşdur ki, kaolin adı maddənin əsas təsiredici maddə kimi bioloji fəaliyyətə malik qida əlavələrində istifadəsinə dair hər hansı bir məlumat mövcud deyil. Həmçinin, bizim ölkədə, Avropa və Avrasiya birliyi ölkələrində qeydiyyatdan keçməmişdir. Belə ki, adı çəkilən maddənin bioloji fəaliyyətə malik xüsusiyyəti qeydə alınmamışdır. Hətta, adı çəkilən maddəyə dair kifayət qədər klinik tədqiqatlar aparılmaması səbəbindən, dünya praktikasında dərman və tibbi vasitə kimi geniş vüsət almamışdır. Bu səbəbdən sözü gedən məhsulə dair rey verilməsi mümkün deyil. □
Dolikap	qel	100 ml			Esensa d.o.o	Serbiya			
Dormir	Kapsul	3x10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower dry extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bəxşəl Ürünler Sağ. Paz. İh. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dormir (kapsul, №30) adı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozaların yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dr.Evonlac	Kapsul	2 x 15	(Lactobacillus helveticum, Lactobacillus rhamnosus, Bifidobacterium longum) - 5 billion CFU, Saccharomyces boulardii - 125 mg, Inulin - 75 mg, Zinc - 10 mg, Vitamin C (Ascorbic acid) - 1.6 mg, Magnesium Citrate - 2 mg	Gelatin, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicon Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	07.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dr. Evonlac (kapsul, № 30) adı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozaların yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Dr.Evontus	Şərbət	150 ml			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	07.07.2020	Xitam verilən müraciətlər	Fiziki şəxs Şahmarov Ehtiram Səhəd oğlu tərəfindən 01.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan Dr.Evontus (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibində olan C vitamininin miqdarı 0.0645q/5ml aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərdə (0.4q/5ml olmalıdır) uyğun görünür. Bundan başqa istifadə üzrə təlimat və qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmamışdır. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Eduser	Kapsul	3 x 10	Serratopeptidase - 48.000 IU	Natural gelatin, Cornstarch	SUNMED İlaç Kosmetik Gida İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eduser (kapsul, № 30) adı məhsul serratiopeptidaza fermentinin çətinləşməli zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapevtik dozaların yüksək deyil və məhsulün tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) İstifadə üzrə təlimatdan farmakoloji xüsusiyyətlər götürülsün, belə ki, BFMQƏ-lər bu xüsusiyyətlərə malik ola bilməzlər.
Ektavmax	Daxilə qəbul üçün məhlul	30 ml (1 ml-20 damcı)	L-Leucine - 2.85 mg, L-Lysine HCl - 3.55 mg, L-Isoleucine - 0.6 mg, L-Arginine - 0.7 mg, L-Methionine - 0.92 mg, L-Phenylalanine - 0.5 mg, L-Threonine - 0.55 mg, L-Tryptophan - 0.5 mg, L-Valine - 0.69 mg, Ascorbic acid - 50 mg, L-Alanine - 0.5 mg, L-Aspartic acid - 0.5 mg, L-Glutamic acid - 0.5 mg, L-Glutamine - 0.5 mg, Glycine - 1 mg, L-Serine - 0.5 mg, L-Proline - 0.5 mg	Sugar, Sucralose, Orange flavor, Sodium benzoate, Potassium sorbate, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ektavmax (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adı məhsulün turşulardan əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı və ya aşağı həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan köməkçi maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Encegam / Enseqam	Suspensiya hazırlamaq üçün toz	150 ml	Gamma aminobutyric acid - 250 mg, L-Glutamine - 50 mg, L-glycine - 75 mg, Magnesium (as Magnesium citrate) - 50 mg, L-carnitine (as L-carnitine tartrate) - 250 mg, Vitamin B6 - 0.5 mg, Folic acid - 0.05 mg	Maltitol, Mannitol, Glucomannan, Natural identical orange flavor, Colloidal silicon dioxide, Steviol glycosides, Potassium sorbate	Natstim Ltd	Bolqarıstan	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Encegam / Enseqam (suspensiya hazırlamaq üçün toz, 150 ml) adı məhsulün beyni fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Məhsulun istifadə qaydasının rəyə müvafiq olaraq qeyd edilməsi. b) Qablaşmada bəzi komponentlərin duzlarının Azərbaycan dilində tərcüməsi üçün qeyd edilmişdir. c) Azərbaycan dilində istifadə üzrə təlimatda Maqnezium ingredientinin miqdarının düzünü qeyd edilməsi zəruridir.
Enzimaza Forte	örtüklü tablet	5x10	Pancreatine - 200 mg (eq. to 6600 USP units lipase, 40000 USP units amylase and 40000 USP units protease), Carica papaya fruit extract - 120 mg (eq. to 6000 units Papain), Sophora japonica seeds extract (98% roxotrutin) - 100 mg, Ananas comosus fruit extract - 90 mg (eq. to 80 GDU units Bromelain), Try-05 - 48 mg (eq. to 115200 units trypsin and to 19200 units chymotrypsin)	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Croscarmellose sodium (E468), Silicone dioxide (E551), Nutraflucient brown 114F265032	S. C. Pharmex Rom Industry S.R.L.	Rumıniya	30.06.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ENZIMAZA FORTE tablet №50 (Seriya nömrəsi: 9030420; istehsal tarixi: 01.04.2020; Son istifadə tarixi: 01.04.2023) adı məhsul müxtəlif orqan və sistemlərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eramin	Daxilə qəbul üçün məhlul	30 ml	L-Leucine - 3.28 mg, L-Lysine HCl - 3.5 mg, L-Arginine - 2.5 mg, L-Methionine - 1.8 mg, L-Phenylalanine - 0.5 mg, L-Tryptophan - 1.8 mg, L-Valine - 1.22 mg, Ascorbic acid - 75 mg, L-Aspartic acid - 0.8 mg, L-Histidine - 1 mg, L-Glutamine - 1.25 mg, Glycine - 2 mg, L-Serine - 1 mg	Sugar, Sucralose, Orange flavor, Sodium benzoate, Potassium sorbate, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eramin (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adı məhsul amin turşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yelini həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Sorbents Pure Life / Essential Sorbents Temizleyici Fitosorbent	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 qr	Rose hips fruits powder (Rosa majalis) - 28.3 g, Guar gum - 20 g, Topinambur (Helianthus tuberosus) - 16 g, Pectin concentrate (Apple fruit powder) - 13 g, Plantago major seed shells - 6 g, Althaea officinalis root powder - 4.8 g, Actium lappa root powder - 4 g, Horsetail herb dry extract (Equisetum arvense) - 2 g, Echinacea herb dry extract (Echinacea purpurea L) - 2 g, Chamomile flower dry extract (Chamomilla officinalis) - 2 g, Tormentil herb dry extract (Potentilla erecta) - 2 g, Senna fruit extract (Cassia acutifolia) - 1.1 g	yoxdur	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents Pure Life / Essential Sorbents Temizleyici Fitosorbent (toz 100 q) adı məhsul maddələr mübadiləsini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Estilad Mesobotox With Stem Cells	İnyeksiya üçün məhlul	5 ml x 5	Aqua-91.8522%, Mannitol-5%, Sodium Hyaluronate-1.5%, Methylsilanol Mannuronate-0.4983%, Glycerin-0.4080%, Panthenol-0.2650% etc.	Ayrıca qeyd edilməmişdir	Celiraz Europe, S.L	İspaniya	14.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Estilad Mesobotox With Stem Cells, İnyeksiya üçün məhlul, 5x5 ml", əvvəlcədən doldurulmuş şprisdə, adı məhsul kosmetologiyada lipolitik təsiri olan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Estilad PPC	İnyeksiya üçün məhlul	5 ml x 10	Aqua-92.05%, Phosphatidylcholine-4.9%, Deoxycholate-2.5%, Sodium chloride-0.5%	Ayrıca qeyd edilməmişdir	Celiraz Europe, S.L	İspaniya	14.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Estilad PPC, İnyeksiya üçün məhlul, 10x5 ml", adı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Extreme Pac	Kapsul	1	Ginseng (Panax ginseng) leaf (30% ginsenosides) dry extract - 300 mg, DL-Alfa Tocopheryl Acetate (Vitamin E Acetate) - 100 mg, L-carnitine - 134.4 mg, Zinc Gluconate - 140 mg (equiv. to Zinc 18.4 mg), Selenium - 100 mcg (0.5 % selenomethionine 20 mg)	Fatty acid diglyceride, Magnesium salts of fatty acids, Silicon dioxide, Hydroxypropyl methyl cellulose	Plameca Plantas Medicinales Y Complementos Alimenticios, S.A	İspaniya	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Extreme Pac (kapsul № 30) adı məhsulün xroniki yorğunluq zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Faringosprey	Boğaz üçün sprej	20 ml	Oleum Hippophaes 10 g/100 g, Oleum Calendulae 8 g/100 g, Oleum Bergamii 0.1 g/100 g	Vegetable oil	Silvanols	Latviya	17.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Farinco, boğaz üçün sprej, 20 ml, flakonda N1" adı məhsul müxtəlif manüfakturalardan sonra ağız boşluğunda və boğazın selikli qişasında yaranan qıcıqlanmanı aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ferapin	Şərbət	200ml	Royal jelly - 220 mg, Beetroot juice concentrate - 3400 mg, Vitamin A - 800 mkg, Vitamin E - 12 mg, Vitamin C - 80 mg	Honey, Propolis extract, Sodium benzoate, Potassium sorbate, Water.	Medex d.o.o (for Jenzen Pharma,Almaniya)	Sloveniya	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FERAPIN (şərbət, 200 ml) adı məhsul anemiyaların müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fernicisl Kids	Şərbət	150 ml	Ferum gluconate - 150 mg (Of which Iron 18,7 mg), Folic acid - 0,2 mg, Vitamin B12 - 1,5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical SRL	İtaliya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicisl Kids (şərbət, 150 ml, Seriya nömrəsi: 01021, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) adı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yelini həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: Əvvəlki rəyda "a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq tərtib olunmamışdır; b) "Qəbul qaydası" hükmü tərəfindən tərziyə edilmişdir; c) "Diyar hallarında hükmü məsləhətli ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmamışdır" qeydləri olmasına baxmayaraq heç biri yerinə yetirilməmişdir. Qeyd2: İstifadə qaydaları və doza bəndində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.

Məhsulün adı	Buraxılış forması	Miqdar	Təsirəedici maddələr (müddət göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ruq tarixi	Ruq	Ekspertiza nəticəsi
Fernicil Kids	Şərbət	150 ml	Ferrum gluconate - 150 mg (Of which Iron 18,7 mg), Folic acid - 0,2 mg, Vitamin B12 - 1,5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical SRL	İtaliya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicil Kids (şərbət, 150 ml, Seriya nömrəsi: 01023, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) adı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd1: Əvvəlki rəydə "a) "İstifadə qaydaları və doz" rəyə uyğun olaraq tərtib olunmalıdır; b) "Qəbul qaydası həkim tərəfindən tənzimlənilən bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır" qeydləri olmasına baxmayaraq heç biri yerinə yetirilməmişdir. Qeyd2: İstifadə qaydaları və doz bəndində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Fernicil Kids	Şərbət	150 ml	Ferrum gluconate - 150 mg (Of which Iron 18,7 mg), Folic acid - 0,2 mg, Vitamin B12 - 1,5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical SRL	İtaliya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicil Kids (şərbət, 150 ml, Seriya nömrəsi: 01022, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) adı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd1: Əvvəlki rəydə "a) "İstifadə qaydaları və doz" rəyə uyğun olaraq tərtib olunmalıdır; b) "Qəbul qaydası həkim tərəfindən tənzimlənilən bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır" qeydləri olmasına baxmayaraq heç biri yerinə yetirilməmişdir. Qeyd2: İstifadə qaydaları və doz bəndində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Feroglobin-B12 / Feroqlobin-B12	daxilə qəbul üçün məhlul	200 ml	Thiamin (Vitamin B1)(as Thiamine hydrochloride - 0,9 mg) - 0,75 mg, Riboflavin (Vitamin B2)(as Riboflavin 5 - phosphate sodium - 1,1 mg) - 0,85 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0,8 mg, Vitamin B12 (as Cyanocobalamin crystalline) - 1 mcg, Folicin (Folic acid) - 100 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg, Pantothenic acid - 1 mg, Niacin (Vitamin B3) - 10 mg, Iron - 7 mg, Zinc - 2,5 mg, Copper - 0,25 mg, Manganese - 0,5 mg, L - lysine - 20 mg, Honey - 100 mg, Malt (Malt weight - 1150 mg) - 500 mg	Xanthan gum, Kelrol, Citric acid monohydrate, Potassium sorbate, Glucose liquid, Orange oil 5 Fold extract, Raw cane sugar, Granulated Beetroot red, Clear-col Natural Carotene OF0997	Lalaham Healthy and Beauty	Böyük Britaniya	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Feroqlobin-B12/ Feroqlobin - B12(daxilə qəbul üçün məhlul, 200 ml) adı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi. b)Məhsulə dair 2 yaşdan aşağı uşaqlara, hamilələrə klinik tədqiqatlar təqdim edilmədiyi üçün və "4-12 yaş arası" uşaqlarda tövsiyə edilən fol turşusunun miqdarı günlük dozaları aşdığı üçün məhsulun istifadə qaydasında rəyə müvafiq olaraq dəyişiklik edilməsi zəruridir.
Ferrovel	Kapsul	1	Ferrous fumarate – 60,85 mg (equivalent to 20 mg Iron), Vitamin C – 40 mg, Zinc sulphate – 10,98 mg, Manganese sulphate – 3,08 mg, Copper sulphate – 1,256 mg, Pyridoxine hydrochloride – 0,84 mg, Folic acid – 0,12 mg, Vitamin B12 - 1,56 mcg	Maltodextrin, Gelatin, Magnesium stearate, Silicon dioxide	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	16.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferrovel (kapsul №60) adı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Fersinat	Kapsul	2 x 15	Elemental Iron – 20 mg (Ferrous fumarate 65,47 mg), Vitamin C – 50 mg (Ascorbic acid), Folic acid – 0,4 mg (Vitamin B9)	Corn starch, Silicone dioxide, Magnesium stearate, Gelatin capsul	Universe Pharma İlaç Sanayii və Ticarət LTD. ŞTİ	Türkiyə	10.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fersinat (kapsul №30) adı məhsul dəmir defisitli anemiyalar zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələbləri"nə (maddə 6) uyğun olaraq tərtib olunması, istifadə qaydasının və istifadə yaş həddinin rəyə uyğun olaraq tərtib olunması, "müalicəsində istifadə olunur" əvəzinə "müalicəsində köməkçi vasitə kimi tövsiyə olunur" ifadəsinə dəyişdirilməsi zəruridir.
Fertina	toz	3g	Inositol - 1000 mg, Folic acid - 100 mcg	Maltodextrin, Vanilla flavour, Sucralose, Silicon dioxide	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fertina (toz, şaşe №30) adı məhsul (Seriya nömrəsi:C16189, istehsal tarixi:01.01.2020, son istifadə tarixi: 01.01.2022) inositol və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Belə ki, təqdim olunan nümunənin qablaşma və istifadə üzrə təlimatı göstərilən qaydalara görə tərtib olunmamışdır.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərlimləklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertizə nəticəsi
Fertina	toz	3g	Inositol - 1000 mg, Folic acid - 100 mcg	Maltodextrin, Vanilla flavour, Sucralose, Silicon dioxide	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Fertina (toz, səsə №30) adı məhsul (Seriya nömrəsi:C14809, istehsal tarixi:01.01.2020, son istifadə tarixi: 01.01.2022) inositol və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Belə ki, təqdim olunan nümunənin qablaşdırma və istifadə üzrə təlimat göstərilən qaydalara görə tərtib olunmamışdır.
Fitoprogest	Kapsul	15x2	Black Cohosh-250 mg	maltodextrin, clintose, magnesium stearate, calcium(dicalcium phosphate), gelatine(capsule shell)	Alfa Vitamins Laboratories Inc	ABŞ	11.06.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Fitoprogest(kapsul, № 30) adı məhsul qadınlarda hormonal disbalansı tənzimləyən vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan aktiv ingredient- Black Cohosh (Actaea racemosa) adı bitki (xammal göstərilməyib) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləməkdə məqsədlə ekspertizəsinin aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən BFMQO-da istifadəsi qadağan olan bitkilərin siyahısına daxildir(bax əlavə 2)
Florita	Şərbət	150 ml	Bifidobacterium infantis 20 x109 CFU - 20 mg, Bifidobacterium bifidum 20 x109 CFU- 20 mg, Lactobacillus acidophilus 20 x109 - 20 mg	Sorbitol syrup 70 %, Glycerin vegetable, Carboxymethylcellulose, Sodium benzoate, Purified water, Propylene glycol	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Florita (şərbət, 150 ml) adı məhsul bağırsaq mikroflorasının normal fəalliyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Garlic Oil Softgel	Kapsul	1	Garlic extract oil-342 mg	Soybean oil, gelatin, glycerine, pure water	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Fohow Garlic Oil Softgel (kapsul, № 120) adı məhsul immuniteti gücləndirmək üçün və bir çox xəstəliklərin müalicə və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır; burada olan bəndlər rəyə uyğun olaraq göstərilməlidir; tərkib düzgün formada Azərbaycan dilinə tərcümə olunmalıdır. 2)Qablaşdırma və istifadə üzrə təlimatda "bakteriostatik və antibakterial təsira malikdir", "İstehsalçı standartı: qutunun üstündə yazılıb." ifadələrin əğv olunması zəruridir.
Fohow Meigui	Meyvəli Pasta	120 q			Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	17.07.2020	Xitam verilən müraciətlər	
Folmix	Daxilə qəbul üçün məhlul	30 ml	Iron (as Iron fumarate - 30.4 mg) - 10 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 4 mcg	Glycerol, Sucrose, Xanthan gum, Citric acid, Sodium saccharine, Tutti-frutti flavor, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım ve Bittisel Ürünler Sağ. Paz. İlh. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Folmix (daxilə qəbul üçün məhlul, 30 ml) adı məhsul fol turşusu, B12 vitaminlərinin və dəmir mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir. Qeyd2:Tərəfimizdən verilmiş əvvəlki rəyə məhsulun "İstifadə qaydaları və doza" bəndində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Folinferik	Tablet	2 x 15	Ferrous fumarate (Iron - 40 mg) - 115 mg, Folic acid - 300 mcg, Cyanocobalamin (Vitamin B12) - 3 mcg, Ascorbic acid - 80 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salt of fatty acids	Ensa MNS GIDA Təkviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	03.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinin nəticəsinə əsasən Folinferik (tablet, №30) adı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Arctic Sea	Kapsul	1	Omega-3 fatty acid (EPA - 200 mg, DHA - 200 mg, Other fatty acid - 35 mg) - 435 mg, Oleic acid (Olive oil (Olea europaea)) - 100 mg	Gelatin, Glycerol (E 422), Purified water, Lemon oil, Lime oil, Alpha-tocopherol (E307)	Forever Nutraceutical, LLC	ABŞ	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizəsinə əsasən Forever Arctic Sea (kapsul №120) adı məhsul omega-3 yağ turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yeri verən həddini aşmır və tərkibi ilə istifadə göstərməsinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar obstarilməlik)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Forrest forte	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower dry extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İh. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forrest forte (kapsul, №30) adlı məhsul MŞS-nin fəaliyyətini yaşayışdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fortiren	toz	14	D-mannose - 1500 mg, Punica granatum peel extract - 250 mg	Dextrose, Lemon flavor, Sucralose, Silicon dioxide, Sodium benzoate	Havan İlaç və Kimya San. Tic. Ltd. Şti	Türkiyə	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fortiren (toz, şədədə №14) adlı məhsul sidiq yolların xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Furokan	Daxilə qəbul üçün məhlul	15 ml			AD Medicine Sağliq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	28.07.2020	Xitam verilən müraciətlər	Fiziki şəxs "Elvin Məmmədov" tərəfindən göndərilmiş 26.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medicine Health Products CO." şirkətinin istehsalı olan Furokan (məhlul, 15 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun həcmi – 16.5 ml (NS-a əsasən 14.25-15.75 ml olmalıdır) olaraq aşkar edilmişdir. □ □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □ □
Gold Standart 100% Casein-Chocolate Peanut Butter	toz	909 g	Micellar Casein - 85 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 28.2 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 30.3 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 12 g	Cocoa, Natural & Artificial, Salt, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan), Sucralose, Aminogen, Lecithin, Acesulfame Potassium	Optimum Nutrition	ABŞ	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standart 100% Casein-Chocolate Peanut Butter (toz 909 q) adlı məhsul kalsium əlavə mənəvi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Grenforte	Kapsul	2 x 15	D-mannose-300 mg; American cranberry fruit dry extract(Vaccinium macrocarpon)(equiv. min.12 mg (30%) proanthocyanidins type A)- 40 mg; Bearberry leaves dry extract(Arctostaphylos uva-ursi)(equiv. min.18 mg(20%) arbutin)- 90 mg; Ascorbic Acid(equiv.to 37 mg Vitamin C)-37 mg; Orthosiphon leaves dry extract(Orthosiphon stamineus)- 37 mg; Potassium citrate(equiv. to 38 mg elemental potassium)-100 mg.	Maltodextrin, capsule shell: gelatin, titanium dioxide	AD Medicine Sağliq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GRENFORTE (kapsul N 30) məhsul sidiq yollarının iltihabında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) Köməkçi maddələr rəyə uyğun olaraq göstərilən (istehsalatın kapsulların tərkibinə dair təqdim etdiyi sənədə əsasən); 2) Məhsulun tərkibində ağız qulağı bütəsi tərkibli komponent olduğu üçün (2 həftədən artıq qəbul olunduğda böyrəkləri qıcıqlandırır), məhz bununla bağlı istifadə üzrə təlimatda "Həkim tövsiyəsi olmadan 2 həftədən artıq qəbul olunmamalıdır" yazısı "2 həftədən artıq qəbul olunmamalıdır" yazısı əlavə olunmalıdır.
Hepatosil	Tablet	30	L-Ornithine hydrochloride – 257.75 mg, Antichocke dry extract (Cynara scolymus) leaf (2.5% cynarine) – 200 mg, Milk Thistle dry extract (Silybum marianum) seed – 100 mg, Granulated soy lecithin – 51.54 mg, L-Metionine – 50.76 mg	Microcrystalline Cellulose, Emcompress, Sodium Croscarmellose, Silicon dioxide, Talc, Magnesium stearate	Plameca Plantas Medicinales Y Complementos Alimenticios, S.A	İspaniya	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepatosil (tablet № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adlı məhsul (Seriya nömrəsi: 5110520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmli öskürəklə müəhəhdə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adlı məhsul (Seriya nömrəsi: 5420520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmli öskürəklə müəhəhdə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərlməlik)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adı məhsul (Seriya nömrəsi: 5290520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmlilə öskürəklə müəahidə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adı məhsul (Seriya nömrəsi: 5220520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmlilə öskürəklə müəahidə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adı məhsul (Seriya nömrəsi: 5170520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmlilə öskürəklə müəahidə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adı məhsul (Seriya nömrəsi: 5380520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmlilə öskürəklə müəahidə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbifit Plantain	Şərbət	200ml	Plantain infuse (1+11) (Folium Plantago lanceolata L.) - 36 g	Sucrose, Thyme tincture (1:5), Aqueous-ethanol solution of anise essential oil and ammonium chloride, Methyl Parahydroxybenzoate, Propyl Parahydroxybenzoate, Ethanol 96%	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbifit Plantain (şərbət, 200 ml) adı məhsul (Seriya nömrəsi: 5330520, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) quru və bəlgəmlilə öskürəklə müəahidə olunan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İdroflog	Oftalmoloji məhlul	0.5ml	Sodium Hyaluronate-200mg, Sodium Chloride-745mg, Potassium Chloride-180mg, Sodium Citrate-38mg, Magnesium Chloride Hexahydrate-13mg, Sodium phosphate dibasic dodecahydrate- 53mg, Sodium phosphate monobasic monohydrate-8mg, Hydrocortisone Sodium Phosphate-1mg, Water for injection-q/s/ to 100ml	Ayrıca qeyd edilməmişdir	Alfa İntes Industria Terapeutica Splendore S.r.l.	İtaliya	10.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "İdroflog, Oftalmoloji məhlul, 15x0,5 ml", adı məhsul bəyuz qışqın səhni ekizogen faktorların təsirdən qorumaq, hidrokorizon natrium fosfatın köməkçi təsiri sayəsində litiabon hər hansı residivinin qarşısını almağa kömək edən tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmmun-İntercell akut	Kapsul	2x10	Vitamin C(as Ascorbic acid)- 350 mg;Zinc(Zinc-bis glycinate)-10 mg;Selenium(as Sodium selenite)- 100 mkg;Vitamin D3(as Cholecalciferol)-20 mkg(800 I.U.);Bacterium cultures(Bifidobacterium bifidum,B.breve,B.longum, Lactobacillus acidophilus,L.casei,L.reuteri,L.rhamnosus,L.plantarum,L.lactis,Enterococcus faecium)-5 billion CFU(colony forming units),Inulin-20 mg.	microcrystalline cellulose,capsula shell(cellulose-HPMC),potato starch,magnesium stearate.	Intercell Pharma GmbH	Almaniya	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun-Intercell akut (kapsul, № 20) adı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırma vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. 2)İstifadə üzrə təlimatda köməkçi maddələr göstərilmiş, yaş həddi rəyə uyğun olaraq göstərilmiş;"Öks göstərişlər" bəndində 1 və 2-ci cümlələr "xəbərdarlıq" bəndində göstərilmiş. 3)"qida əlavəsi" ifadəsi "bioloji fəaliyyətə malik qida əlavəsi" ilə əvəz olunsun.
İmunoglukan P4H	Kapsul	4 x 10	İmunoglukan (Polysaccharide Active Complex) - 100 mg, Calcium-L ascorbate (eq. of vitamin C 100 mg) - 125 mg	Magnesium stearate (E 470b), Hydroxypropylmethylcellulose (E 464), Colour: E171, E141	Pleuran S.r.O	Slovakiya	09.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan P4H (kapsul, № 40) (Seriya nömrəsi: V8330420, istehsal tarixi: 08.04.2020, son istifadə tarixi: 31.03.2022) adı məhsul immün sistemin möhkəmləndirilmək üçün tövsiyə olunan BFMQO olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmişdir)	Köməklil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan (Polysaccharide Aktive Complex) - 10 mg, L ascorbic acid - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	09.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: P9903, istehsal tarixi: 27.04.2020, son istifadə tarixi: 31.03.2022) adı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan (Polysaccharide Aktive Complex) - 10 mg, L ascorbic acid - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	09.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: P9902, istehsal tarixi: 14.04.2020, son istifadə tarixi: 31.03.2022) adı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İndolak	Tablet	1	Brassica Oleracea extract-600 mg; Camellia Sinensis extract-250 mg.	Magnesium carbonate, Magnesium stearate.	SARL GPH Produits Nature	Fransa	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İNDOLAK (tableti № 60 ) adı məhsul qadınlarla reproduktiv orqanları fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Inocit	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Citicoline-2,5 g, Inositol-1,75 g.	potassium sorbate, sodium benzoate, citric acid, fructose, orange flavor, purified water	İnalme S.r.L	İtaliya	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Inocit (daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Tərkib,istifadə qaydaları və dozalanma rəyə uyğun olaraq göstərilən, belə ki məhsulun tərkibində olan sitkolin BFMQƏ-n tərkibində 18 yaşdan yuxarı şəxslərə təyin olunur. 1ml üçün təsiredici maddələrin dozaları ayrıca göstərilir. 2)İstifadə üzrə təlimatın "İstifadəsinə dair tövsiyələr" bəndi "Beyin fəaliyyətini yaxşılaşdırmaq, yaddaş və konsentrasiyanı gücləndirən BFMQƏ" kimi korreksiya olunmuşdur. 3) Əks göstərişlər rəyə uyğun olaraq göstərilmişdir.
İronlink Adult (Ayronlink böyükər üçün)	məhlul	8 ml	İron (AB-Fortis) (İron - 14 mg) - 35 mg	Water, Sodium carboxymethylcellulose, Potassium sorbate, Sucralose, Sweetish caramel liquid flavour, Sodium benzoate, Citric acid	Pharmalink S.L.	İspaniya	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İronlink Adult (Ayronlink böyükər üçün) (məhlul 8 ml №10) adı məhsul dərman əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İsipeq	rektal şam	1200mg	Polyethylene glycol 4000-71.9%, Polyethylene glycol 400-28%, Honey	Ayrıca qeyd edilməmişdir	New Fa Dem Srl	İtaliya	19.06.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "İsipeq rektal şam, 12x1200mg", adı məhsul defekasiyanı asanlaşdırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jalor Intense	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate highly crosslinked-23mg, Sodium chloride-8.3%, Sodium dihydrogen phosphate dihydrate, extra pure-0.4mg, Di-sodium hydrogen phosphate dodecahydrate-0.95mg, Water for injection-q.s.	Ayrıca qeyd edilməmişdir	CROMA-PHARMA GmbH	Avstriya	22.06.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Jalor Intense, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jalor Re-Style	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate-17.72mg, Citric acid monohydrate-0.11mg, Glycerol-21.16mg, Di-sodium hydrogen phosphate dodecahydrate-1.31mg, Water for injection-970.76mg	Ayrıca qeyd edilməmişdir	CROMA-PHARMA GmbH	Avstriya	22.06.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Jalor Re-Style, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jalor Sweet Deep	inyeksiya üçün gel	1 ml	Water for injections-977.2%, Sodium hyaluronate-25%, Lidocaine Hydrochloride-3%, Sodium Chloride-7.9%, Disodium Phosphatedodecahydrate-2.3%, Sodium Dihydrogen Phosphate Dihydrate-0.5%	Ayrıca qeyd edilməmişdir	CROMA-PHARMA GmbH	Avstriya	22.06.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Jalor Sweet Deep, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jalor Sweet Touch	inyeksiya üçün gel	1 ml	Water for injections-978.5%, Sodium hyaluronate-23%, Lidocaine Hydrochloride-3%, Sodium Chloride-7.5%, Disodium Phosphatedodecahydrate-2.4%, Sodium Dihydrogen Phosphate Dihydrate-0.5%	Ayrıca qeyd edilməmişdir	CROMA-PHARMA GmbH	Avstriya	22.06.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Jalor Sweet Touch, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
J-Cain	Krem	500 q	Stearyl Alcohol-30 mg, Purified water-40mg, Carbomer-2ppm, Propylene glycol-9mg, Lidocaine KP-1mg/10.56%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	24.06.2020	Mənfi	Ekspertizaya təqdim olunmuş "J-Cain,krem 500q" adı məhsul tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, farmakoloji əhəmiyyətli təsirə malikdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərilməlikə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Junior Eucalyptus	Şərbət	150ml	Eucalyptus globulus (leaf hydrogl. extract) - 13.33 g, Eucalyptus radiata (Leaf, ess. oil) - 13 mg	Crystallised sugar, Purified water, Glycerol, Citric acid, Sodium benzoate, Potassium sorbate, Lemon flavouring	Tilman s.a.	Belçika	20.07.2020	Müsbət	<p>əqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Junior Eucalyptus (şərbət, 150 ml) adlı məhsul (Seriya nömrəsi:20D15, istehsal tarixi:01.04.2020, son istifadə tarixi: 01.04.2023) boğaz qıcıqlanmasını aradan götürmək üçün və tənəffüsü yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.</p> <p>Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Belə ki, təqdim olunan nümunənin qablaşma və istifadə üzrə təlimatı göstərilən qaydalara görə tərtib olunmamışdır.</p>
Kardiomix Forte	Tablet	1	Valerian (Valeriana officinalis) root extract - 50 mq, Resveratrol - 50 mq, Hawthorn (Crataegus monogyna) fruit extract - 25 mq, L-arginine HCl - 25 mq, Leonuru (Leonurus cardiaca) herb extract - 25 mq	Microcrystalline cellulose, Magnesium stearate, Maltodextrin	Aktif Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	24.07.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kardiomix Forte (tablet, № 50) adlı məhsul MİS-nin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyvi dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.</p> <p>b) İstifadə üzrə təlimatdan "Farmakoloji qrup", "Farmakoloji xassələr" fəadaları götürülməlidir, belə ki, BFMQÖ-lər bu xüsusiyyətlərə malik olmurlar.</p>
Kardiotonus	Şərbət	250 ml	Coenzyme Q10 – 50 mq, Potassium (Potassium chloride)– 2500 mq, Magnesium(Magnesium oxide) – 500 mq, L-arginine – 7 mq, Crataegus monogyna fruit dry extract – 30 mq, Leonurus cardiaca herb dry extract – 30 mq	Sucralose, Xanthan gum, Glycerol, Orange flavor, Citric acid, Potassium sorbate, Sodium Benzoate, Deionized water	GH YILDIZ ILAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	16.07.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KARDIOTONUS(şərbət, 250 ml) adlı məhsul ürək- damar sisteminin fəalliyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyvi dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.</p> <p>Qeyd:İstifadə üzrə təlimatda tövsiyə olunardı ki,"İstifadəsinə göstərişlər" bəndi əlavə olunsun və burada məhsulun hansı hallarda qəbul olunması haqqında məlumat təqdim olunsun. Belə ki, istehlakçı məhsulu qəbul etməkdən əvvəl bu kimi məlumatları bilməlidir.</p>
LactoZink	toz	7	Lactobacillus rhamnosus GG - 5 x 109 CFU, Zinc (as Zinc citrate) - 10 mg	Inulin, Citric acid	Fortex Nutraceutical LTD	Bolqarıstan	16.07.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LactoZink (toz, saxe № 7, Seriya nömrəsi: L021052, istehsal tarixi: 31.05.2020, son istifadə tarixi: 31.05.2023) adlı məhsul bağırsaq mikroflorasının normal fəalliyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyvi dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.</p> <p>Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.</p>
Laytvit	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil, Butylated Hydroxyanisole (E 320)	Maximum Sağlık Ürünleri San ve Tic.Ltd Şti	Türkiyə	03.07.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laytvit (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitaminiin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Butil hidroksi anisol adı köməkçi maddənin qeyd edilməsi zəruridir.</p>



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmədikə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Lecarmita/Lekarmita	məhlul	10 x 10 ml			Erbozeta S.p.A	San-Marino	14.07.2020	Xitam verilən müddətlər	<p>Ekspertiza nəticəsi</p> <p>Ekspertizanın nəticəsinə əsasən "Erbuzeta S.P.A." şirkətinin istehsalı olan Lecarmita (məhlul, 10 ml x 10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun PH-i 6,05 (7,11 – 7,71) (NSə əsasən uyğun deyildir) olaraq aşkar edilmişdir.</p> <p>□</p> <p>□ Həm öf.h.</p> <p>□ -Qablaşma üzərində məhsulun tərkibində olan komponentləri beynaqa təhlükəli edilməsi.</p> <p>□ -Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin bəyənəməli elmi adı qeyd edilməyib. Bundan başqa, təlimatda "Tovsiyə edilən sutkalı dozanı keçməyin". Həmlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazıları qeyd edilməyib. "Göstərişlər" bəndində "xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə oluna BFMQ Q" yazısı qeyd edilməyib.</p> <p>□</p> <p>□ Məhsulun tərkibində olan 1-kamitin ingredientinin miqdarı 14 yaşdan yuxarı şəxslərə uyğun gəlmişdi halda, məhsul təlimatda 4 yaşdan yuxarı uşaqlara, qablaşmada isə 3 yaşdan yuxarı uşaqlara tövsiyə edilib.</p> <p>□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımında onun istifadəsi məqsədlərinə uyğun deyildir.</p>
Litosan	Kapsul	3 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 250 mg, Uva-ursi (Arctostaphylos Uva-ursi) leaf dry extract (3:1), standardized to 20.3% arbutin anhydrous - 80 mg, Vitamin C - 50 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bütünlük Ürünleri Sağ. Paz. İst. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Litosan (kapsul №30) adlı məhsul sidiq yollarının iltihabi xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi və profilaktik məqsədlə tövsiyə olunan BFMQ Q olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorstop	Sprey	30 ml	Heksetidin 0.1%-100mg, Sage Leaf Ext./ Salvia Officialis Ext.-40mg, Camomile Ext./ Asteraceae Ext.-40mg, Eucalyptus Oil/ Eucalyptus Globulus Oleum-30mg, EchinnaceExt./ Echinacea Purpurea ext.-20mg	Potassium sorbate (E202), Deionized water	Vitamin Grup İlaç Makina Kosmetik Bütünlük və Təbii Ürünleri Gıda Turizm İst. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	16.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lorstop, sprey 30ml", adlı məhsul yuxarı tənəffüs yollarının infeksiyaya xəstəliklərinin kompleks müalicəsi zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lovali Hand Sanitizer 75 % Instant	Xarici istifadə üçün gel	60 ml	Alcohol Denat-70%, Aqua-28.5%, Propylene Glycol-0.5%, Glycerol-0.5%, Carbomer-0.3%, Aminomethyl propanol-0.2%	Ayrıca qeyd edilməmişdir	Zhejiang Meizhiyuan Cosmetics Co., Ltd	Çin Xalq Respublikası	22.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lovali Hand Sanitizer 75 % Instant, İxarici istifadə üçün gel, 60 ml", adlı məhsul əllərin dezinfeksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lugn	daxilə qəbul üçün məhlul	30 ml	D-Calcium pantothenate - 100 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lugn (daxilə qəbul üçün məhlul-dəmi, 30 ml) adlı məhsul B5 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQ Q olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnafolat	sorma tablet	3 x 10	Calcium-L-Methylfolate (Folic acid - 400 mcg) - 450 mcg	Inulin, Silicon dioxide (E 551), Magnesium stearate (E 470b), Mixed forest fruit flavor, Mannitol	Tripharma İlaç San.Tic.A.Ş	Türkiyə	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnafolat (tablett, №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQ Q olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mass Builder chocolate	toz	5000 q (5 kq)	Creatine monohydrate - 1.5 g, Vitamin E - 12 mg, Vitamin C - 80 mg, Vitamin D - 5 mcg, Vitamin A - 800 mcg, Thiamin - 1.1 mg, Riboflavin - 1.4 mg, Niacin - 16 mg, Vitamin B6 - 1.4 mg, Folic Acid - 200 mcg, Vitamin B12 - 2.5 mcg, D-Biotin - 50 mcg, Pantothenic Acid - 6 mg, Magnesium - 56 mg, Potassium - 300 mg, Calcium - 1.5 mg, Zinc - 1.5 mg, Iron - 2.1 mg, Manganese - 0.3 mg, Copper - 0.15 mg, Chromium - 40 mcg, Iodine - 22.5 mcg (Amino acid profile, per 100 g protein: Alanine - 4.8 g, Arginine - 2.7 g, Aspartic acid - 10.7 g, Cystine - 2.4 g, Glutamic acid - 17.1 g, Glycine - 1.9 g, Histidine - 1.8 g, Isoleucine - 5.7 g, Leucine - 10.5 g, Lysine - 9.1 g, Methionine - 1.8 g, Phenylalanine - 3.2 g, Proline - 5.7 g, Serine - 5.3 g, Threonine - 7.2 g, Tryptophane - 1.4 g, Tyrosine - 3 g, Valine - 5.7 g)	Maltodextrin, Whey Protein Concentrate, Fructose, Sucrose, Waxy Maize Starch, Reduced Fat Cocoa Powder, Isomaltulose, Flavouring, Thickeners (Carboxy Methylcellulose), Sweeteners (Sucralose), Emulsifier (Soy Lecithin)	VP Laboratory Ltd	Böyük Britaniya	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mass Builder (chocolate) (toz 5 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQ Q olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mastonatura	Kapsul	1	Chasteberry(Vitex agnus-castus) fruit extract-100 mg	gelatin(capsule shell), dye(caramel)	S.C.Laboratoarea Medica S.R.L	Rumıniya	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mastonatura (kapsul № 60) adlı məhsul qadınlarda hormonal fondu tənzimləmək üçün tövsiyə olunan BFMQ Q olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Maximuno	Yumşaq çeynənən gəl kapsullar	1			GH YILDIZ İLAC VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	24.06.2020	Xitam verilən müddətlər	"Avita" MMC – nin 07.05.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "GH Yıldız İlac ve Kosmetik San. Tic.Ltd.Şti" şirkətinin istehsalı olan Maximuno (kapsul, №30) adı məhsulun dərman vasitələrinə aid olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində beta-glükan, C və E vitaminləri, Sink mineralı və flavonoidlər aşkar edilmişdir. Həmçinin, məhsulun tərkibində onun stabilliyini qorumaq məqsədilə heç bir köməkçi maddə istifadə edilməyib. Buna dair heç bir izah təqdim edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmadığına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Mega A&D	Daxilə qəbul üçün məhlul	50 ml	Retinol (Vitamin A) - 625 IU, Cholecalciferol (Vitamin D3) - 75000 IU	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega A&D (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adı məhsul A və D vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: "Əks göstərişlər" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Megadavit	daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 (Cholecalciferol 1000000 IU/1 gr) - 0.18 mg (180 IU), Vitamin E (α-Tocopheryl acetate) - 0.0032 mg	Olive oil	Universe Pharma İlaç Sanayi ve Ticaret LTD. ŞTİ	Türkiyə	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megadavit (daxilə qəbulu üçün məhlul-damcı, 10 ml) adı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Melakid	Daxilə qəbul üçün məhlul	30 ml	Passionflower (Passiflora incarnata) herb with flowers dry extract - 25 mg, Linden (Tilia platyphyllos) flowers dry extract - 25 mg, Chamomile (Matricaria chamomilla) flowers dry extract - 25 mg, California poppy (Echscholzia californica) herb fry extract - 25 mg, Fennel (Foeniculum vulgare) fruits essential oil - 10 mg, Magnesium (from Magnesium oxide) - 22.5 mg, Melatonin - 1 mg	Water, Vegetal glycerin, Potassium sorbate, Xanthan gum, Flavor	ValueMed Pharma S.R.L	San-Marino	03.07.2020	Müsbət	i) aqam olunmuş nazir məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MELAKID, daxilə qəbul üçün məhlul, 30 ml (Seriya nömrəsi: 0006, İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adı məhsul yuxarı prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Sonuncu verdiyimiz rəyə qablaşma və istifadə üzrə təlimat dair bir sıra qeydlər etməyimizə baxmayaraq, yeni seriyalı məhsulda bunlara əməl olunmamışdır. Deyilənləri nəzərə alaraq aşağıda göstərilən qeydlərə əməl olunması zəruridir. a) Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarını və "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyən" yazılı rəy qeyd edilən. b) "İstifadə qaydası" bəndi rəyə müvafiq olaraq qeyd edilən. c) "Həkim tərəfindən xüsusi göstəriş olmadıqda" yazısı lağv edilsin. d) Kaliforniya lələsinin xammalının Azərbaycan dilində tərcüməsi "o" qeyd edilən. e) Qablaşma və təlimatda köməkçi maddələrin beynəlxalq elmi adları qeyd edilsin. □ □ □ □ □
Melalid	Tablet	2 x 15	Valerian (Valeriana officinalis) root dry extract - 120 mg, Passionflower (Passiflora incarnata) herb with flowers dry extract - 120 mg, L-glycine - 100 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica	ValueMed Pharma S.R.L	San-Marino	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melalid (tablet, № 30) adı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydaları və dozaları rəyə uyğun olaraq yazılısın. □ b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Memoren	Tablet	3 x 10	GABA (Gamma-aminobutyric acid) - 150 mg, Glycine - 75 mg, Vitamin B6 - 500 mcg, Vitamin B9 (Folic acid) - 50 mcg, Glutamine - 50 mg	Microcrystalline cellulose, Sorbitol, Magnesium stearate (vegetable), Talc	KOÇ İLAC Kişisel Bakım və Bixüsusi Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	10.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memoren (tablet, № 30) adı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməli terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma üzərində B6 vitamininin dozası düzgün yazılısın (istehsalçının təqdim etdiyi tərkibə aid sənədə əsasən).

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmədikdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Memorin	Kapsul	3x10	Ginkgo biloba leaf dry extract-40 mg;Glutamic acid-60 mg; Magnesium sulfate-60 mq; Glycine-60 mg; L-karnitin( as L-carnitine tartrate)-101 mg;Folic acid( as Pteroylglutamic acid)-10 mg;GABA(Gamma-amino butyric acid)-150 mg;Vitamin B1( as Thiamine hydroxyde)-10 mg;Vitamin B6( as Pyridoxine hydrochloride)- 5 mg.	Natural gelatin, Cornstarch	SUNMED İlaç Kosmetik Gida İmalat San.Tic.LTD ŞTI	Türkiyə	07.07.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memorin (kapsul, № 30) adlı məhsul müxtəlif xəstəliklər zamanı tövsiyə olunan preparat olub,öz tərkibi və istifadə qaydalarına görə zərərli və təhlükəli deyil. Qeyd:Bela ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.2014-cü il tarixində təsdiq edilmiş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləyən məqsədlə ekspertizanın aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan B1 vitaminin miqdarı (10 mg) gündəlik istehlakın yuxarı yol verilən həddini (3.9 mg) aşır. Həmçinin, vitamin məhsulun qeyri-ənənəvi formada(Thiamine hydroxyde) istifadə olunub.
Mesofiller Pericocular	inyeksiya üçün gel	1 x 1 ml	Sodium Hyakuronate-1.5%	Sodium chloride, 1.4 Butanediol Diglycidil Ether, Sodium Hydroxide, Aqua f.i. - q.e to 100ml	Mesoesthetic Pharma Group S.L.	İspaniya	16.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesofiller Pericocular, inyeksiya üçün gel, 1x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiya üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Metabolin Forte	Şərbət	100 ml			Fortex Nutraceutical LTD	Bolqarıstan	16.07.2020	Xitam verilən müraciətlər	"Çağrı Group" MMC – nin 10.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Bolqarıstanın "Fortex Nutraceuticals" şirkətinin istehsalı olan Metabolin Forte (şərbət, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləyən məqsədlə ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun xarici görünüşü açıq sarı rəngli, şeffaf, zəif xarakterik qoxulu məhlul (Uyğun deyil, sertifikatda əsasən çəhrayı rəngdə olmalıdır) olaraq aşkar edilmişdir. □ Həmçinin, Y -İstehsalçı tərəfdən təqdim edilmiş tərkibə aid sənəddə B16 və B12 vitaminlərinin düz bir qeyd edilməyib. □ -Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda 6 yaşdan yuxarı neçə yaşa qədər şəxslərə məhsulun tövsiyə olunması qeyd edilməyib.Bundan başqa, adı çəkilən hər iki sənəddə əsas təsiredici komponentlərin beynəlxalq elmi adı yoxdur. Azərbaycan dilində tərcümələri qeyd edilməyib. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Meteonat	Şərbət	100 ml	Fennel(Foeniculum vulgare) fruit distillate – 9,2 ml;Caraway (Carum carvi) fruit distillate – 7,36 ml; Anise (Anisum vulgare) fruit distillate – 7,36 ml; Chamomile(Chamomilla recutita) flower liquid extract – 7,36 ml; Oregano(Origanum vulgare) herb liquid extract – 7,36 ml; Mint(Mentha piperita) leaf distillate – 7,36 ml.	Saccharose, Glycerin, Citric acid,Pectin, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən METEONAT(şərbət, 100 ml) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə zərərli və təhlükəli deyil.
Methyl B12 Plus	məhlul	20 ml	Methylcobalamin - 1000 mcg, Pyridoxal 5 - Phosphate (Vitamin B6 - 500 mcg) - 550 mcg	Stevia (Stevia rebaudiana leaf), Potassium sorbate, Glycerol, Distilled water	Tripharma İlaç San.Tic.A.Ş	Türkiyə	21.07.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Methyl B12 Plus (məhlul, 20 ml) adlı məhsul B12 vitamininin çatışmazlığı zamanı tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləyən məqsədlə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən B12 vitamini gündəlik istehlak həddini (B12 vitamini max. 9 mq) aşır.
Miacin	Vaginal-rektal şam	2 x 5	Chlorophyllipt dense extract in recalculation to dry substance-1.786%, Chlorhexidine bigluconate-0.357%, Polysorbate-8.57% (Tween-80), Polyethyleneoxide-up to100%.	Ayrıca qeyd edilməmişdir	Verteks Öcəçilik Firması	Ukrayna	17.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Miacin, vaginal-rektal şam, 10x1.4q", adlı məhsul cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Migrend Plus	Kapsul	3x10	Tanacetum parthenium flowers, herb dry extract– 25 mg, Rosmarinus officinalis(Rosemary) leaf dry extract– 23, 3 mg, Curcuma longa(Turmeric) rhizome dry extract–25 mq, Magnesium oxide– 60 mq, Riboflavin (Vitamin B2) – 2 mq	Microcrystallin cellulose, Bovine gelatine,Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Migrend Plus (kapsul № 30) adlı məhsul kronik miqren zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır və orada təqdim olunan məlumatlar rəyə uyğun olaraq göstərilməlidir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmədikə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
MRC	Kapsul	1	Spinulina - 100 mg, Korean ginseng - 100 mg, Milk thistle - 100 mg, Carob Molasse - 100 mg, Aesculus - 75 mg, Curcumin extract - 50 mg (Curcumin 20 mg), Propolis - 50 mg, Pteroylglutamic acid - 10.7 mg (Maltodextrin 10.4 mg, Folic acid 0.3 mg), Nicotinamide - 9.9 mg, Thiamin mononitrate - 7.7 mg, Riboflavin - 6.6 mg, Cyanocobalamin - 0.1 mg (Maltodextrin 0.09 mg, Vitamin B12 0.01 mg)	Hydroxypropylmethylcellulose (E464)	Pharma Rosso Gıda İlaç, Kozmetik, Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	29.06.2020	Manfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MRC (kapsul, 730 mq № 60) adlı məhsulun (istifadə sahəsi və əsas göstəriciləri naməlumdur) tərkibində olan bəzi təsiredici ingredientlərin dozalarının gündəlik istehlakı yuxarı yöl verilən həddini aşdığı üçün, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Bəla ki, məhsulun tərkibində olan B qrup vitaminlərin miqdarı gündəlik istehlakı yuxarı yöl verilən həddini (g.i.y.v.v.h.) aşır (B12 - 10 mkg (g.i.y.v.v.h.-9 mkg), B2-6.6 (g.i.y.v.v.h.-6 mkg)). Həmçinin, məhsulun tərkibində olan bəzi məhsul ingredientləri üçün biliklərin elmi adları, xammalların, istifadə formalarının göstərilməyib. Məhsulun istifadə sahəsi, istehsal və son istifadə tarixləri göstərilməyib, məhsulda isə istifadə üzrə təlimat təqdim olunmayıb. Təqdim olunan analiz sertifikatı isə fərqli seriya üçün təqdim olunub.
Mucobronx	Şərbət	100 ml	Marshmallow (Althaea officinalis) dry root extract (20:1) - 3.125 g, Chamomile (Matricaria chamomilla) liquid (water-ethanol) flower extract - 2.5 g	Sugar, Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Citric acid, Water	Fortex Nutraceutical LTD	Bolqarıstan	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mucobronx (şərbət, 100 ml) adlı məhsul tanəffüs yollarının iltihabi xəstəlikləri zaman köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalarıdan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkibinə uyğun olaraq göstərilin.
Narased	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower dry extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bittkisel Ürünler Sağ. Paz. İlh. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Narased (kapsul №30) adlı məhsul MS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalarıdan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Natural Nest İmmy	Şərbət	150 ml	1.3/1.6 Beta glucan - 71.73 mg, Black Elderberry (Sambucus nigra) fruit extract - 50 mg, L-Ascorbic acid (Vitamin C) - 80 mg, Zinc sulphate monohydrate (Zinc - 7.5) - 20.6 mg	Inverted sugar, Distilled water, Honey, Xanthan gum, Potassium sorbate, Strawberry flavored	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natural Nest İmmy (şərbət, 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakı yuxarı yöl verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
NaturalNest Multy	Şərbət	150 ml	Fish oil - 600 mg, Retinyl acetate (Vitamin A 500.000 IU/g (Vitamin A - 500 mcg RE) - 2.9 mg, Thiamine hydrochloride (Vitamin B1 - 1.1 mg) - 1.472 mg, Riboflavin 5 Phosphate, Sodium (Vitamin B2 - 1.4 mg) - 1.92 mg, Nicotinamide (Vitamin B3) - 16 mg, Calcium D -pantothenate (Vitamin B5 - 6 mg) - 6.52 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 1.4 mg) - 1.702 mg, Cyanocobalamin (Vitamin B12) - 2.5 mcg, Ascorbic acid (Vitamin C) - 80 mg, Cholecalciferol (Vitamin D3)(100000 IU/g)(Vitamin D3 - 10 mcg) - 4 mg, Vitamin E 50% CWS (Vitamin E - 12 mg) - 24 mg, Folic acid - 300 mcg, Biotin - 50 mcg, L-arginine - 250 mg, Zinc sulphate monohydrate (Zinc - 7.5 mg) - 20.58 mg, Manganese sulphate (Manganese - 1 mg) - 2.746 mg, Sodium selenite (Selenium - 100 mcg) - 0.12 mg, Sodium molybdate (Molybdenum - 50 mcg) - 0.107 mg, Potassium iodide (Iodine - 75 mcg) - 0.098 mg	Natural flavors (Orange), Honey, Distilled water, Glycerol, Potassium sorbate, Invert sugar, Polysorbate 80, Xanthan gum, Sodium benzoate	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NaturalNest Multy (şərbət, 150 ml) adlı məhsul omega-3 lipi yağ turşularının, vitamin və mineralın əlavə mənbaşı kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakı yuxarı yöl verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Nebufer	Tablet	2 x 15	Iron gluconate - 345 mg (Iron app. 40 mg), Vitamin C - 60 mg, Folic acid - 400 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica	ValueMed Pharma SrL	San-Marino	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nebufer (tablet, №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbaşı kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakı yuxarı yöl verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydaları və doza rəyə uyğun olaraq yazılın. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinətinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Nefroles	Daxilə qəbul üçün məhlul	100ml	Lespedeza (Lespedeza capitata Michx.) herb f.e. - 750 mg, Star anise (Illicium verum Hook. F.) seeds d.e. - 5 mg	Water, Alcohol, Potassium sorbate	Specchiasol S.r.l	İtaliya	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefroles (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul (Seriya nömrəsi: 39872, istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) sidik-irəzət orqanlarının fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalarıdan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulün adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nefron Forte	Şərbət	100 ml	Lespedeza capitata (root dry extract)- 0,030 g; Zea mays corn silk extract-0,800 g; Ortosiphon stamineus(leaf dry extract)- 0,600 mg; Arctostaphylos uva-ursi (leaf extract)- 0,400 g; Equisetum arvense (herb dry extract)- 0,450 g; Granberry juice- 0,400 g; Vaccinium myrtillus (fruit extract)- 0,400 g; Echinacea angustifolia (root extract)- 0,200 g; Taraxacum officinale (root extract)- 0,200 g;Thymus vulgaris (herb powder)- 0,100 g; Rosmarinus officinalis (flower extract)- 0,100 g; llicium verum (fruit extract)- 0,0001 g; Magnesium citrat- 0,050 g.	Fructose, Potassium sorbate, Citric acid, Xanthan gum, Raspberry flavour; Purified water.	Laropharm S.R.L	Rumıniya	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NEFRON FORTE(şərbət, 100 ml) adı məhsul sidiq-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1)İstifadə üzrə təlimatda "Xüsusiyyətləri" bəndində "Biki məşəli ingredientlərin distillə edilməsindən alınmış hidrolizat diüretik, litolitik, lithab aleyhlik, sidikqovucu və..." cümləsi "Biki məşəli, sidiq-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırıcı BFMQĞ" ilə əvəz olunsun. Belə ki, məhsulun tərkibində hidrolizat yoxdur və BFMQĞ- lər farmakoloji xüsusiyyətlərə malik ola bilməz. 2) Vaccinium myrtillus və Granberry bitkilərinin Azərbaycan dilində tərcümələri müvafiq olaraq - Adı qaragilə və Mərcan kəmi tərcümə olunsun. 3) Köməkçi maddələrin elmi adları ilə yanaşı Azərbaycan dilinə tərcüməsi də təqdim olunsun.
Neocar baby	daxilə qəbul üçün məhlul	50 ml	L-carnitine - 500 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	27.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neocar baby (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə üzrə təlimatdan farmakoloji xüsusiyyətlər götürülsün, belə ki, BFMQĞ-lər bu xüsusiyyətlərə malik ola bilməz. b) Məhsul 4 yaqdan yuxarı uşaqlara tövsiyə olunduğu üçün istifadə üzrə təlimatda yenidöğməzlərə aid göstərişlərin ləğv edilməsi zəruridir.
Neo-enzim	Kapsul	3 x 10	Pancreatine - 200 mg, Protease - 12 mg, Lipase - 100 mg, Amylase - 62 mg, Papain - 60 mg, Trypsin - 10 mg, Amyloglucosidase - 12 mg, Lactase - 5 mg	Mono starch phosphate, Gelatin	Bereket İlaç Kosmetik San. Tic.A.Ş	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo-enzim (kapsul № 30) adı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adları ilə yanaşı Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.
Neovita	Kapsul	6x10	Fish oil – 500 mg, Omega-3 fatty acids – 175 mg, Eicosapentaenoic acid (EPA) – 90 mg, Docosahexaenoic acid (DHA) – 60 mg	Gelatin, Glycerin (E422), Water	Botafarma Sağlık Ürünleri Tic. ve San. İd.Şti	Türkiyə	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neovita (kapsul №60) adı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel haddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Neurovin	Kapsul	-	Phosphatidylcholine-150 mg; Phosphatidylserine - 150mg; Gammaaminobutyric acid-100 mg;Ginkgo biloba standardised extract as ginkgolignone-40 mg;Vitamin B1 (as Thiamine hydrochloride)-5,0 mg;Vitamin B6(as Pyridoxine hydrochloride)-5,0 mg.	Silicone dioxide(E 551), empty hard capsule	S. C. Pharmex Rom Industry S.R.L	Rumıniya	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NEUROVIN(kapsul, № 30) adı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nevronat	Şərbət	100 ml	Mothenwort (Leonurus cardiaca) herb dry extract-11,5 ml;Passionflower ((Passiflora incarnata) flower liquid extract-11,5 ml;Valerian (Valeriana officinalis) root and rhizome liquid extract-11,5 ml;Fennel(Foeniculum vulgare) fruit distillate-5,75 ml;Caraway (Carum carvi) fruit distillate-5,75 ml.	Saccharose, Glycerin, Citric acid,Pectin, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nevronat (şərbət,100 ml) adı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
New Vitamin Baby	Şərbət	150 ml	Vitamin A (as Retinyl palmitate) - 1000 mcg, Vitamin D3 (Cholecalciferol) - 200 IU, Vitamin B1 (Thiamine) - 1.1 mg, Vitamin B2 (Riboflavin) - 1.2 mg, Vitamin B6 (Pyridoxine) - 1.4 mg, Vitamin B12 (Cyanocobalamin) - 2.5 mcg, Nicotinamide (Vitamin PP) - 6 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Calcium pantothenate - 6.5 mg, Folic acid - 50 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Methylparaben, Trisodium citrate, Sucralose	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	01.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən New Vitamin Baby (şərbət, 150 ml) adı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel haddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: - a) "İstifadə qaydaları və dozaları" rəyə uyğun olaraq şərbət edilən. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı nəzərə alaraq rəyə uyğun olaraq tərtib olunmuşdur. c) İstifadə üzrə təlimatda "Təkrar müalicə kursunu 1-3 aydan sonra və ya həkimin məsləhəti ilə təkrarlamaq olar" cümləsi ləğv olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmişdirsə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Neyrolife	Şərbət	120 ml	Tilia cordata dry flowers powdered - 250 mg, Matricaria recutita dry flowers powdered - 250 mg, Mentha piperita dry powdered leaves - 200 mg, Vitamin B5 (Pantothenic acid) - 10 mg, Vitamin B6 - 2 mg	Sucralose, Glycerol, Xanthan gum, Potassium sorbate, Orange flavor, Sodium benzoate, Deionized water	ASTER PHARMA İLAÇ SAN.TİC.LTD ŞTİ	Türkiyə	03.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrolife (şərbət, 120 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyroton Forte	Şərbət	120 ml	Tilia cordata dry flowers powdered - 250 mg, Matricaria recutita dry flowers powdered - 250 mg, Mentha piperita dry powdered leaves - 200 mg, Vitamin B5 (Pantothenic acid) - 10 mg, Vitamin B6 - 2 mg	Sucralose, Glycerol, Xanthan gum, Potassium sorbate, Orange flavor, Sodium benzoate, Deionized water	ASTER PHARMA İLAÇ SAN.TİC.LTD ŞTİ	Türkiyə	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyroton Forte (şərbət, 120 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Nikson	toz				TRIA Pharma İlaç A.Ş	Türkiyə			
Nikson	toz	1	L-arginine HCl (L-arginine 100 mg) - 120.93 mg, Myoinositol - 1500 mg, Folic acid - 400 mcg, Cholecalciferol (Vitamin D3 10 mcg) - 4 mg	Maltodextrin, Silicon dioxide, Isomalt, Lemon flavor, Sucralose	TRIA Pharma İlaç A.Ş	Türkiyə	29.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nikson (toz, saxe №60) adlı məhsul kişilərdə və qadınlarda reproduktiv orqanların fəaliyyətini və cinsi fəaliyyəti artıran vasitə kimi tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Noofedin	Şərbət	100 ml	Gaba - 100 mg, Vitamin B6 - 1.5 mg (as Pyridoxine hydrochloride)	Citric acid, Xanthan gum, Sucralose, Raspberry flavour, Deionized water, Glycerine, Sodium benzoate, Potassium sorbate	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Noofedin (şərbət 100 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NorAmin İmuno	Şərbət	200 ml	Beta D Glucan - 2.55 g, Ascorbic acid- 0.893 g	Purified water, Fructose, Glycerine, Xanthan gum, Sodium benzoate, Strawberry flavor	Esensa d.o.o	Serbiya	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NorAmin İmuno (şərbət 200 ml) adlı məhsul immün sistemi gücləndirmək məqsədilə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Novapol B12	məhlul	10 ml			BioDue S.p.A	İtaliya	10.07.2020	Xitam verilən müraciətlər	"Referans Pharmaceuticals MMC" tərəfindən 21.05.2020 -ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, İtaliyanın "BioDue S.p.A." şirkətinin istehsalı olan 220319 seriyalı Novapol B12 (məhlul 10 ml №10) adlı məhsulun dərman vasitəsinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Məhlulun xarici görünüşü: 1. sən rəngli, portağal qoxulu maye; 2. açıq-narıncı rəngli, narm toz UYGUN DEYİL (analiz sertifikatında çəhrayı rəng o kluşu qeyd edilib). pH: maye: 3,675 (3,9-4,1) UYGUN DEYİL. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitəsinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Novospal	Kapsul	3 x 10	Serratiopeptidase - 15 mg, Selenium (as Sodium selenite - 110 mcg) - 50 mcg, Zinc (as Zinc citrate - 16 mg) - 5 mg	Microcrystalline cellulose (E 460), Silicon dioxide (E 551), Magnesium stearate (E 470b), Capsule (Gelatin, Titanium dioxide (E 171), Iron oxide (E 172)	Fortex Nutraceutical LTD	Bolqarıstan	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novospal (kapsul, №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQÖ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının və Azərbaycan dilində tərcümələrinin qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Eksportizə nəticəsi
Nurse Harveys İmujet	Şərbət	150 ml	Beta Glucan- 25 mg, Zinc Sulphate Equivalent to 5 mg Zinc-22 mg, Echinacea extract- 20 mg, L-ascorbic acid(Vitamin C)-20 mg., Propolis extract-15 mg,Rosehip extract-5mg.	Glucose,Ütər.Natural Orange IFavour-Citrus sinensis,Potassium sorbate,Sodium benzoate,Neohesperidine DCI	HAKS Hanzaoğlu Kimya San. və Tic. A.Ş	Türkiyə	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurse Harveys İmujet (şərbət, 150 ml) adı məhsul immun sisteminin gücləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd:1)Tərkib. yaş həddi irəyə uyğun olaraq göstərilir: 2)-Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Həmçinin, çox sayda texniki səhvlər kənarlaşdırılmamışdır.
Oksibenin	Damcı	50 ml			Fortex Nutraceutical LTD	Bolqarıstan	16.07.2020	Xitam verilən müraciətlər	"Caspi Group" MMC – nin 10.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Bolqarıstanın "Fortex Nutraceuticals" şirkətinin istehsalı olan Oksibenin (məhsul, 50 ml) adı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənənləşdirmək məqsədi ilə müvafiq ekspertizə keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı natrium xlorid ingredientinin miqdarı – 1.69% (NS-ə əsasən 0.58% olmalıdır) olaraq aşkar edilmişdir. Həmçinin, -İstehsalçı tərəfindən təqdim edilmiş müşayiətədi sənədlərdə 1 ml-nin neçə damcıya bərabər olması barədə məlumat qeyd edilməyib.Bu səbəbdən BFMQƏ-nin dozasını hesablaması mümkün deyil... Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertizə rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Oktava	Kapsul	4x15	Laminaria japonica plant extract (40 % Fucoidan) - 200 mg, Boswellia serrata gum extract (60 % Boswellic acid) - 200 mg	Bovine gelatin, Titanium dioxide	EuroPharma Alliance Sp.z.o.o	Polşa	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oktava (kapsul, №60) adı məhsul müxtəlif məqsətləli ilithabi proseslər zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də dərman vasitəsi deyil.
Omega 3 Multi Baby	Şərbət	150 ml	Fish oil - 500 mg, Omega-3 - 160 mg, Vitamin C (Ascorbic acid) - 45 mg, Vitamin B3 (Niacin) - 12 mg, Vitamin B5 (Pantothenic acid) - 5 mg, Vitamin B1 (Thiamine) - 1 mg, Folic acid - 100 mcg, Manganese - 1 mg, Molybdenum - 25 mcg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg, Vitamin B2 (Riboflavin) - 1.2 mg	Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Deionized water	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	15.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega 3 Multi Baby (şərbət, 150 ml) adı məhsul omega-3 yağ turşuları və bəzi vitaminlər, mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Omega 3 Multi Nemo	Kapsul	6 x 10	Total Omega-3 - 500 mg (EPA - 180 mg, DHA - 120 mg)	Fish oil, Water, Bovine-derived, Gelatin, Glycerin	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega 3 Multi Nemo (kapsul, №60) adı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Omega 3-6-9	Kapsul	370 mq	Omega 3-6-9 fat complex (Refined linseed oil - 150 mg, Fish oil - 100 mg, Refined corn oil - 50 mg) - 300 mg	Edible gelatin, Glycerin (E 422), Citric acid (E 330), 0.1% Tocopherol mixture, Purified water	Mirrola MMC	Rusiya	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega 3-6-9 (kapsul, №100) adı məhsul omega 3,6,9 tipli polidoyunmuş yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də dərman vasitəsi deyil.
Omega Lux	Kapsul	3 x 10	Fish oil (EPA - 360 mg, DHA - 240 mg, Other fatty acid - 240 mg) - 1000 mg, Vitamin E (DL-alpha-tocopheryl acetate) - 7.5 mg	Gelatin powder, Distilled water, Glycerine	Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega Lux (kapsul, №30) adı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd:Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adları Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.

Mahsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (imdanı östərləmək)	Köməklı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Oprenot	Krem	100 ml	Talc-5g, Zinc Oxide-5%, Calendula Officialis Oil-1%, Panthenol-0.5%, Tiochophenyl Acetate-0.5%, Bisabolol-0.1%	Glycerin, Aqua, Glyceryl Stearate, Cetearyl Alcohol, C12-15 Alkyl Benzoate, Peg-100 Stearate, Hydroxyethyl Acrylate/Sodium Acryloyldimethyl Taurate Copolymer, Phenoxyethanol, Squalane, Parfum, Disodium EDTA, Polysorbate 60, Ethylhexylglycerin	Esensa d.o.o	Serbiya	10.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Oprenot, krem 100ml tubada" adı məhsul kosmetologiyada zədələnməsinin regenerasiyasını sürətləndirmək üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
OpiTect	Fışıldayan tablet	1	Vitamin C (L-ascorbic acid) – 900 mg, Zinc sulfate monohydrate (36 % Zinc) – 5 mg, MSM (Methylsulfonylmethane) – 40 mg, Vitis vinifera seed dry extract – 50 mg (source of bioflavonoids - Procyanidin)	Maltodextrin, Citric acid, Silica, Sucralose, Orange flavour	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OpiTect (tablet №20) adı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədli tövsiyə olunan BFMQO olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteo AK	Şərbət	150 ml	Calcium (as Calcium carbonate) - 300 mg, Magnesium (as Magnesium oxide) - 100 mg, Zinc (as Zinc citrate) - 10 mg, Vitamin D3 (Cholecalciferol) - 20 mcg	Water, Sorbitol (E 420), Glycerol (E 422), Sodium benzoate (E 211), Potassium sorbate (E 202), Xanthan gum (E 415), Citric acid (E 330), Raspberry flavouring	Fortex Nutraceutical LTD	Bolqarıstan	29.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteo AK (şərbət, 150 ml) adı məhsul D vitamini və kalsium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəyə və tərkibə aid sənədə uyğun olaraq qeyd edilmişdir. b)"İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
PBSerum Medical HA 1.5 Low	İnyeksiya üçün məhlul		A sterile 5 ml syringe containing 1.5 ml of 0.05% sodium hyaluronate, a sterile 10R vial containing a lyophilised enzyme cocktail coadjuvant to hyaluronic acid, one 20R sterile vial with 18ml of sterile saline solution	Ayrıca qeyd edilməmişdir	Proteos Biotech S.L	İspaniya	02.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "PBSerum Medical HA 1.5 Low, ferment kompleksi ilə flakon (liofilizat) + 1.5 ml şprisdə antiadheziv Hialuron turşusu + 18 ml flakonda barpaedici bufer" adı məhsul kosmetologiyada fibrozla əlaqəli şişkinliyi aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PBSerum Medical HA 1.5 Medium	İnyeksiya üçün məhlul		A sterile 5 ml syringe containing 1.5 ml of 0.05% sodium hyaluronate, a sterile 10R vial containing a lyophilised enzyme cocktail coadjuvant to hyaluronic acid, one 20R sterile vial with 18ml of sterile saline solution	Ayrıca qeyd edilməmişdir	Proteos Biotech S.L	İspaniya	02.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "PBSerum Medical HA 1.5 Medium, ferment kompleksi ilə flakon (liofilizat) + 1.5 ml şprisdə antiadheziv Hialuron turşusu + 18 ml flakonda barpaedici bufer" adı məhsul kosmetologiyada fibrozla əlaqəli şişkinliyi aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PBSerum Medical HA 1.5 High	İnyeksiya üçün məhlul		A sterile 5 ml syringe containing 1.5 ml of 0.05% sodium hyaluronate, a sterile 10R vial containing a lyophilised enzyme cocktail coadjuvant to hyaluronic acid, one 20R sterile vial with 18ml of sterile saline solution	Ayrıca qeyd edilməmişdir	PROTEOS Biotech	İspaniya	02.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "PBSerum Medical HA 1.5 High, ferment kompleksi ilə flakon (liofilizat) + 1.5 ml şprisdə antiadheziv Hialuron turşusu + 18 ml flakonda barpaedici bufer" adı məhsul kosmetologiyada fibrozla əlaqəli şişkinliyi aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pçelavit	Şərbət	190 ml	Vitamin C - 21.6 mg, Niacin B3 - 6.4 mg, Pantothenic acid - 2.4 mg, Vitamin B6 - 0.7 mg, Vitamin B2 - 0.6 mg, Vitamin B12 - 0.66 mcg, Vitamin B1 - 0.5 mg, Vitamin A - 400 mcg, Vitamin D - 5 mcg	Honey, Oligofructose, Orange juice concentrate, Pear juice concentrate, Flavor, Natural flavors, Rosemary extract, Water	Medex d.o.o (for Jenzen Pharma,Almaniya)	Sloveniya	21.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pçelavit (şərbət, 190 ml) adı məhsul bəzi vitamin və mineralin əlavə mənbəyi kimi, immun sistemini möhkəmləndirən vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Peppermintpeel Mild	İnyeksiya üçün məhlul	5 ml	Palmitoyl hexapeptide-19-0.0001%, Menthol-0.4%, Tetrasodium Glutamate Diacetate-0.5%, Betaine-1%, Panthenol-1%, Sodium PCA-1%, Polyquaternium-10-1%, Salicylic acid-1%, Lactic acid-3.5%, Glycolic acid-4%, Malic acid-6%, Trichloroacetic acid-11%, Propylene glycol-30%, Aqua-39.6%	Ayrıca qeyd edilməmişdir	Marc Medical srl	İtaliya	17.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Peppermintpeel Mild , İnyeksiya üçün məhlul, 5x5ml" adı məhsul kosmetologiyada üz dərisinin quruluşunu üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Perfect Blend	toz	4 q	Panax Ginseng root dry extract - 200 mg, Hibiscus sabdariffa flower dry extract - 200 mg, Sambucus nigra fruit dry extract - 100 mg, Rosa canina fruit dry extract - 150 mg, Propolis - 200 mg, Biotin (D-Biotin) - 0.1 mg, Selenium (as Sodium selenate) - 0.025 mg, Zinc (as Zinc citrate) - 14 mg, Iron (as Iron sulphate) - 7 mg, Folic acid (as Calcium L-methylfolate) - 0.2 mg, Vitamin A (as Retinyl palmitate) - 1 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B2 (Riboflavin) - 6 mg, Vitamin B3 (Nicotinic acid) - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin C (Ascorbic acid) - 500 mg, Vitamin E (α-tocopherol acetate) - 100 mg	Maltodextrine, Aroma (Lemon flavour), Sweetener (Sucralose E995), Potassium sorbate, Citric acid	Bereket İlaç Kosmetik San. Tic.A.Ş	Türkiyə	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfect Blend (toz, şəşədə 4 q, №30) adı məhsul immun sistemini möhkəmləndirmək məqsədli tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevтік dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin bəyənəbağlı elmi adlarının qeyd edilməsi zəruridir.
Pino Baby	Şərbət	125 ml	Vitamin E Acetate 1 million IU liquid - 10.43 mg, Vitamin A Palmitate 500000 IU powder - 3.19 mcg, Potassium iodide - 39.25 mcg, Vitamin B6 (as Pyridoxine HCl) - 1.275 mg, Vitamin B1 (as Thiamine HCl) - 0.67 mg, Vitamin B2 (Riboflavin) - 0.42 mg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg, Vitamin C - 80 mg, Iron sulfate monohydrate - 6.37 mg, Zinc sulfate monohydrate - 20.6 mg, Vitamin D3 1 million IU liquid - 0.2 mg	Sucralose, Xanthan gum, Orange flavor, Deionized water, Sugar, Glycerine, Polyoxyl 40 hydrogenated castor oil, Sodium benzoate, Potassium sorbate	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	07.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pino Baby (şərbət, 125 ml) adı məhsul bəzi vitamin və mineralin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a)Tərkib rəyə uyğun olaraq (istehlakın təqdim ediyi tərkibə a d sənədə əsasən) yazılıdır. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 İyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Plaga forte	Kapsul	2 x 10	External capsule: Lipase - 2.150 FIP, Protease 4.5 - 3.120 HUT, Protease 3.0 - 15 SAPU, Amylase - 2.150 DU, Glucoamylase - 14 AGU Internal capsule: Amylase - 4.500 DU, Glucoamylase - 12 AGU, Protease 4.5 - 1.000 HUT, Protease 6.0 - 3.000 HUT, Neutral Bacteria Protease - 3.000 HUT, Lipase - 9.000 FIP, Alpha Galactosidase - 125 GalU	Sunflower oil, External shell: Bovine gelatin, Titanium dioxide, Red Iron oxide, Internal shell: Hypromellose, Titanium dioxide, Gellam gum	Indusen S.A	İspaniya	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Plaga forte (kapsul № 20) adı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevтік dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehlakın təqdim ediyi tərkibə dair sənədə əsasən) yazılıdır.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərləməsi)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Platinum Hydro Whey turbo chocolate	toz	794 g	Hydrolyzed Whey protein isolate – 30 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 15.5 g, Conditionally Essential Amino Acids (CEAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic Acid) – 9.8 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 6.6 g	Cocoa, Natural & Artificial, Creamer (sulfower oil, maltodextrin, modified food starch, dipotassium phosphate, tocopherols), Lecithin, Salt, Cellulose gum, Potassium chloride, Sucralose, Vanillin, Acesulfame Potassium, Enzyme blend (Aminogen, Maltodextrin, Amylase, Protease, Cellulose, Beta-D-galactosidase, Lipase)	Optimum Nutrition	ABŞ	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Platinum Hydro Whey turbo chocolate (toz 794 g) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Platinum Whey 100% cappuccino	toz	2300 q	Protein - 73.4 g (Per 100 g protein: L-Alanine - 7.3 g, L-Arginine - 2.2 g, L-Aspartic Acid - 8.8 g, L-cystine - 2 g, L-Glutamin Acid - 14 g, Glycine - 9.9 g, L-Histidine - 1.5 g, L-Isoleucine - 4.6 g, L-Leucine - 8.6 g, L-Lysine - 13.8 g, L-Methionine - 1.5 g, L-Phenylalanine - 2.6 g, L-Proline - 4.6 g, L-Serine - 4.4 g, L-Threonine - 5.9 g, L-Tryptophane - 1.1 g, L-Tyrosine - 2.5 g, L-Valine - 4.7 g), DigeZyme® (α-amylase, protease, lactase, lipase, cellulase) - 100 mg, Fibre - 1.9 g	Whey protein concentrate, Whey protein isolate, Defatted cocoa powder, Flavouring, Thickener (carboxymethyl cellulose), Sweetener (sucralose), Emulsifier (soy lecithin)	VP Laboratory Ltd	Böyük Britaniya	03.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Platinum Whey 100% cappuccino (toz, 2300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehlacının təqdim etdiyi tərkibə aid sənədə əsasən) göstərilir.
Platinum Whey 100% cookies & cream	toz	2300 q	Protein - 74.8 g (Per 100 g protein: L-Alanine - 7.3 g, L-Arginine - 2.2 g, L-Aspartic Acid - 8.8 g, L-cystine - 2 g, L-Glutamin Acid - 14 g, Glycine - 9.9 g, L-Histidine - 1.5 g, L-Isoleucine - 4.6 g, L-Leucine - 8.6 g, L-Lysine - 13.8 g, L-Methionine - 1.5 g, L-Phenylalanine - 2.6 g, L-Proline - 4.6 g, L-Serine - 4.4 g, L-Threonine - 5.9 g, L-Tryptophane - 1.1 g, L-Tyrosine - 2.5 g, L-Valine - 4.7 g), DigeZyme® (α-amylase, protease, lactase, lipase, cellulase) - 100 mg, Fibre - 1.2 g	Whey protein concentrate, Whey protein isolate, Defatted cocoa powder, Flavouring, Thickener (carboxymethyl cellulose), Sweetener (sucralose), Emulsifier (soy lecithin)	VP Laboratory Ltd	Böyük Britaniya	03.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Platinum Whey 100% cookies & cream (toz, 2300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehlacının təqdim etdiyi tərkibə aid sənədə əsasən) göstərilir.
Prenalen	toz	5 g x14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1%( 1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides.	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	□ Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PRENALEN (toz- şaşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:004153Q4, istehsal tarixi: 15.04.2020, son istifadə tarixi: 15.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)"saşet" sözü "saşet" ilə əvəz olunsun ; b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilir.
Prenalen	toz	5 g x14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1%( 1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PRENALEN (toz- şaşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:004151Q4, istehsal tarixi: 15.04.2020, son istifadə tarixi: 15.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)"saşet" sözü "saşet" ilə əvəz olunsun ; b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilir.
Prenalen	toz	5 g x 14	Garlic (Allium sativum L.) dry extract( standardized by alliin 1%( 1,440 mg) and alliin 2%(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A	Polşa	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PRENALEN (toz- şaşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi: 004143Q4, istehsal tarixi: 14.04.2020, son istifadə tarixi: 14.04.2022) immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)"saşet" sözü "saşet" ilə əvəz olunsun ; b) qablaşdırma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilir.
Primo	Kapsul	3 x 10	L-carnitine-L-tartrate - 500 mg, Quercetin - 150 mg, Coenzyme Q10 - 60 mg	Magnesium stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide, Gelatine (capsule shell)	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	03.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Primo (kapsul, №30) adlı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilir.
Primon forte	Kapsul	3x10	Choline chloride- 200 mg, Inositol-200 mg, Grape(Vitis vinifera) seed dry extract-100 mg, Citrus Bioflavonoids-33.33 mg, Ginkgo biloba leaf dry extract- 30 mg, Pantothenic Acid(Vit. B5)-1,667 mg, Riboflavin(Vit.B2)-1 mg, Thiamine hydrochloride(78% Vit. B1) - 0,427 mg, Pyridoxin hydrochloride(82 % Vit.B6)-0,407 mg, Cyanocobalamin(Vit.B12)-0,002 mg.	Microcrystallin cellulose, Silicon dioxide, Magnesium stearate, Bovine gelatine(capsule shell)	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Primon Forte(kapsul № 30) adlı məhsul beyin qan dövranı çatışmazlığı və yaş dövründən asılı olaraq yaranmış qulaq küyü, baş gicallanması və ümumi yorğunluq zamanı tövsiyə olunan BFMQ9 olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilir.

Məhsulün adı	Buraxılış forması	Miqdar	Təsirətli maddələr (miqdarları göstərməklə)	Köməkçi maddələr	İstehsalat şirkəti	İstehsalat ölkəsi	Rəq tarixi	Rəq	Ekspertiza nəticəsi
Probiocsin Kids	toz	15	Bifidobacterium bifidum - 0.25 billion, Bifidobacterium longum - 0.25 billion, Lactobacillus acidophilus - 0.25 billion, Lactobacillus casei - 0.25 billion, Lactobacillus plantarum - 0.25 billion, Lactobacillus rhamnosus - 0.25 billion, Enterococcus faecium - 0.25 billion, Streptococcus thermophilus - 0.25 billion, Saccharomyces boulardii - 0.40 billion, Inulin - 1000 mg	Fructose, Dextrose, Aroma, Silica	Gricar Chemical SRL	İtaliya	17.07.2020	Müsbət	Təqdim olunan hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PROBIOSIN KIDS toz, şəqədə №15 (Seriya nömrəsi: 0100, İstehsal tarixi: 01.03.2020; Son istifadə tarixi: 01.03.2023) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQQB olub, onun tərkibində olan ingredientlərin dozalara gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ProFiller Hard	inyeksiya üçün gel	2.0 ml	Sodium Hyaluronate-25mg, Sodium Chloride-6.9mg, Sterile water for injection-2ml	Ayrıca qeyd edilməmişdir	Zhejiang Jingjia Medical Technology Co., Ltd	Çin Xalq Respublikası	23.07.2020	Müsbət	Ekspertizaya təqdim olunan "ProFiller Hard, inyeksiya üçün gel, 2x2.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
ProFiller Lips	inyeksiya üçün gel	1.0 ml	Sodium Hyaluronate-25mg, Sodium Chloride-6.9mg, Sterile water for injection-1ml	Ayrıca qeyd edilməmişdir	Zhejiang Jingjia Medical Technology Co., Ltd	Çin Xalq Respublikası	23.07.2020	Müsbət	Ekspertizaya təqdim olunan "ProFiller Lips, inyeksiya üçün gel, 2x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
ProFiller SemiHard	inyeksiya üçün gel	1 ml	Sodium Hyaluronate-25mg, Sodium Chloride-6.9mg, Sterile water for injection-1ml	Ayrıca qeyd edilməmişdir	Zhejiang Jingjia Medical Technology Co., Ltd	Çin Xalq Respublikası	23.07.2020	Müsbət	Ekspertizaya təqdim olunan "ProFiller SemiHard, inyeksiya üçün gel, 2x1 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Prostatin	Kapsul	3x10			SUNMED İlaç Kosmetik Gıda İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	10.07.2020	Xitam verilən müraciətlər	"Lilif MMC" tərəfindən 16.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "SUNMED İlaç Kosmetik Gıda İmalat San.Tic.LTD ŞTİ" şirkətinin istehsalı olan PR 00305 seriyalı Prostatin (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunan məhsulda bəzi göstəricilər istehsalat tərəfindən təqdim olunan normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 0.72794 q (0.692 – 0.759 q), tərkibi: 0.48654 q (0.512 – 0.579 q), NS-də verilən lml ilə uyğun deyildir. Məhsulun yararlı müddəti 3 il müddətində yararı qalmıyacaq şəkildə köməkçi maddələrə görə istifadə üzrə tələb və qablaşdırma köməkçi maddələrin siyahısında silikon dioksid maddəsinin olduğu göstərilir də tərkibə aid sənəddə bu maddənin olmadığını bildirmişdir. □ İstifadə üzrə tələb və qablaşdırmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunmuşdur. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Protectalon 1.8%	İnyeksiya üçün məhlul	18mg	Sodium hyaluronate-18 mg, Sodium chloride-9.0 mg, Di-sodium hydrogen phosphate dihydrate-0.28mg, Sodium dihydrogen phosphate dihydrate-0.045mg, WFI-q.s	Ayrıca qeyd edilməmişdir	VSY BIOTECHNOLOGY BV	Niderland	21.07.2020	Müsbət	Ekspertizaya təqdim olunan "Protectalon 1.8%, inyeksiya üçün məhlul, 1x18mg", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kataraktın ekstraktsiyası və intraokulyar lincənin implantasiyası daxil olmaqla, gözün ön segmentinin intraokulyar cərrahiyyə zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Protectalon 3%	İnyeksiya üçün məhlul	30 mg	Sodium hyaluronate-30 mg, Sodium chloride-8.0 mg, Di-sodium hydrogen phosphate dihydrate-0.28mg, Sodium dihydrogen phosphate dihydrate-0.045mg, WFI-q.s	Ayrıca qeyd edilməmişdir	VSY BIOTECHNOLOGY BV	Niderland	21.07.2020	Müsbət	Ekspertizaya təqdim olunan "Protectalon 3%, inyeksiya üçün məhlul, 1x30mg", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kataraktın ekstraktsiyası və intraokulyar lincənin implantasiyası daxil olmaqla, gözün ön segmentinin intraokulyar cərrahiyyə zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Prudens D3	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU (1000 UI/10 drops)	Olive oil, Mix of tocopherols	Gricar Chemical SRL	İtaliya	30.06.2020	Müsbət	Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prudens D3 (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənəvi kimyəvi tərkibi olan BFMQQB olub, onun tərkibində olan ingredientlərin dozalara gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə tələblərə malik məhsulun tərkibində olan bütün komponentlərin beynəlxalq standartların qeyd edilməsi, b) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə tələblərə malik "pediatryada istifadəsi" bəndinin tərtib edilməsi, əvəzinə "Digər hallarda həkim ilə məsləhətləşməli" yazısının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərilməlikə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
PULMOLİZİN	Şərbət	125 ml			SUNMED İlaç Kosmetik Gıda İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	10.07.2020	Xitam verilən müraciətlər	<p>"Lit MMC" tərəfindən 13.04.2020-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "SUNMED İlaç Kosmetik Gıda İmalat San.Tic.LTD ŞTİ" şirkətinin istehsalı olan PULMOLİZİN (şərbət, 125 ml) adı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsul açıq sarımtıl qəhvəyi rəngli, qeyri-şəffaf, meyvə qoxulu şərbət (NS-ə əsasən şərbət şəffaf olmalıdır)) normativ sənədlərdə göstərilənlə uyğun gəlir.</p> <p>Bundan başqa məhsulun sənədlərində də, uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, məhsul 12 yaşdan tövsiyə olunduğu halda tərkibində olan bitkilərə əsasən bu məhsul 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil. Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmamışdır. İstifadə üzrə təlimatda məhsula dair farmakoloji xüsusiyyətlər qeyd olunub ki, BFMQƏ-lər bu xüsusiyyətlərə malik ola bilməz.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.</p>
Pulse Box	Kapsul	3x30	Complex number 1 (510 mg red capsules): Betaine hydrochloride – 494.19 (Betain - 378.4 mg), Vitamin B12 – 9 mcg, Vitamin B6 – 6 mg, Folic acid – 600 mcg, Complex number 2 (550 mg yellow capsules): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 550 mg (Omega-3 fatty acids – 385 mg, DHA – 121 mg, EPA – 181.5 mg), Complex number 3 (500 mg orange capsules): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 450 mg (Omega-3 fatty acids – 315 mg, DHA – 99 mg, EPA – 148.5 mg), Likopin - 5 mg	Gelatin, Glycerine, Water	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulse Box paket (3 kapsul) №30) adı məhsul qan dövranını yaxşılaşdırmaq və xolesterinin yaranmasını qarşısını almaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
QURDASON	Şərbət	100 ml			Herba Flora MMC	Azərbaycan	06.07.2020	Xitam verilən müraciətlər	
Ranogab	Şərbət	150 ml	Gaba (Gamma aminobutyric acid) - 100 mg, Inositol - 50 mg, Glycine - 80 mg	Xanthan gum, Glycerine, Potassium sorbate, Sodium benzoate, Citric acid, Orange flavor, Aspartam, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ranogab (şərbət, 150 ml) adı məhsul MSS - nin fəalliyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rehidron Bio	toz	6.4 q	Glucose - 3020 mg, Sodium citrate - 580 mg, Sodium chloride - 360 mg, Potassium chloride - 300 mg, Maize maltodextrin - 1900 mg, Lactobacillus rhamnosus GG 350 mlđ UFC/g - 100 mg	Strawberry flavouring, Silicon dioxide, Sucralose	S.I.I.T SRL	İtaliya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən REHİDRON BIO (toz 6.4 q, sığe №10) adı məhsul (Seriya nömrəsi:TS316 , istehsal tarixi: 24.10.2019 , son istifadə tarixi: 24.10.2021) böyük maye iktisi zamanı peroral rehidratasiya üçün, eləcə də normal bağırsağ mikroflorasının bərpa olunması və qorunub saxlanması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rehidron Bio	toz	6.4 q	Glucose - 3020 mg, Sodium citrate - 580 mg, Sodium chloride - 360 mg, Potassium chloride - 300 mg, Maize maltodextrin - 1900 mg, Lactobacillus rhamnosus GG 350 mlđ UFC/g - 100 mg	Strawberry flavouring, Silicon dioxide, Sucralose	S.I.I.T SRL	İtaliya	20.07.2020	Müsbət	Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmamışdır. Belə ki, təqdim olunan nümunənin qablaşma və istifadə üzrə təlimatı göstərilən qaydalara görə tərtib olunmamışdır.
Rehidron Bio	toz	6.4 q	Glucose - 3020 mg, Sodium citrate - 580 mg, Sodium chloride - 360 mg, Potassium chloride - 300 mg, Maize maltodextrin - 1900 mg, Lactobacillus rhamnosus GG 350 mlđ UFC/g - 100 mg	Strawberry flavouring, Silicon dioxide, Sucralose	S.I.I.T SRL	İtaliya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən REHİDRON BIO (toz 6.4 q, sığe №10) adı məhsul (Seriya nömrəsi:DS473 , istehsal tarixi: 16.12.2019 , son istifadə tarixi: 16.12.2021) böyük maye iktisi zamanı peroral rehidratasiya üçün, eləcə də normal bağırsağ mikroflorasının bərpa olunması və qorunub saxlanması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renokaps	Şərbət	100 ml	Calendula(Calendula officinalis) flower extract –11.21 ml; Yarrow (Achillea millefolium) herb liquid extract – 10 ml; Birch(Betula verrucosa) leaf liquid extract – 7.85 ml; Fennel(Foeniculum vulgare) fruit distillate – 5.6 ml; Nettle (Urtica dioica) leaf liquid extract – 5.6 ml; horsetail(Equisetum arvense) herb liquid extract – 5.6 ml.	Saccharose, Glycerin, Citric acid,Pectin, Sodium benzoate, Purified distilled water	Herba Flora MMC	Azərbaycan	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RENOKAPS(şərbət,100 ml) adı məhsul maddələr mübadiləsini tənzimləyən, sidik- ifrazat sisteminin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulün adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertizə nəticəsi
Renurol	Tablet	3 x 10	Vaccinium vitis-idaea fruit dry extract - 150 mg, Equisetum arvense plant dry extract - 200 mg, D-Mannose - 120 mg, Curcuma longa root dry extract - 100 mg, Coriandrum sativum seed dry extract - 100 mg, Potassium citrate - 30 mg, Sodium citrate - 30 mg	Cornstarch, Magnesium stearate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renurol (tablet, № 30) adı məhsul böyrək və sidik yolları xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) İstifadə üzrə təlimatdan farmakoloji xüsusiyyətlər (diuretik, uroseptik, spazmolitik, litolitik, lithobaleynin və s.) götürülsün, belə ki, BFMQƏ-lər bu xüsusiyyətlərə malik ola bilməzlər.
Rinogel spray	Burun üçün sprej	20 ml	Tinctura Calendulae (1:10) 1 g/100 g, Tinctura Echinaceae (1:4) 1 g/100 g, Oleum eucalypti 0.2 g/100 g, Oleum Abietis 0.15 g/100 g, Oleum Menthae piperitae 0.2 g/100 g, Oleum Hippophaes 0.15 g/100 g	Purified water, Ethanol, Glycerin, Sodium chloride, Gelatine, Sodium carboxymethylcellulose	Silvanols	Latviya	17.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Rinogel, burun üçün sprej, 20 ml, flakonda N1", zəkm zamanı burunla nəfəs almaı asanlaşdırmaq üçün, həmçinin rinin profilaktikası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Rolly multivitamin	Şərbət	150ml	Vitamin C (L-ascorbic acid) - 48 mg, Vitamin B3 (Niacin) - 12.75 mg, Vitamin E (D-α-tocopherol Acetate) - 6.7 mg, Pantothenic Acid - 3.68 mg, Vitamin B6 - 1.44 mg, Vitamin B1 - 1.18 mg, Vitamin B2 - 1.17 mg, Folic acid - 140 mcg, Biotin - 100 mcg, Vitamin A - 50 mcg, Vitamin B12 - 1.4 mcg, Calcium (from Calcium Citrate) - 15.12 mg, Magnesium (from Magnesium Citrate) - 6.96 mg, Iron (from Ferrous Gluconate) - 88 mcg, Royal Jelly - 30 mg	Fructose, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Purified water	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	17.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ROLLY MULTIVITAMIN şərbət 150 ml (Seriya nömrəsi: 2380320; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rolly multivitamin	Şərbət	150 ml	Vitamin C (L-ascorbic acid) - 48 mg, Vitamin B3 (Niacin) - 12.75 mg, Vitamin E (D-α-tocopherol Acetate) - 6.7 mg, Pantothenic Acid - 3.68 mg, Vitamin B6 - 1.44 mg, Vitamin B1 - 1.18 mg, Vitamin B2 - 1.17 mg, Folic acid - 140 mcg, Biotin - 100 mcg, Vitamin A - 50 mcg, Vitamin B12 - 1.4 mcg, Calcium (from Calcium Citrate) - 15.12 mg, Magnesium (from Magnesium Citrate) - 6.96 mg, Iron (from Ferrous Gluconate) - 88 mcg, Royal Jelly - 30 mg	Fructose, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Purified water	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	17.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ROLLY MULTIVITAMIN şərbət 150 ml (Seriya nömrəsi: 2400320; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SanDe	daxilə qəbul üçün məhlul	30 ml	Vitamin D3 (1000000 IU oily vitamin D3/g) - 3 mg (75 mcg)	Medium chain triglycerides, Vitaheess E	HC CLOVER	İspaniya	14.07.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SanDe (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adı məhsul D3 vitamininin mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyən etməyə məqsədli ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən D3 vitaminini gündəlik istehlak həddini (max. 1200 TV (30 mq)) aşır.
Sedalife	Tablet	3 x 10	Passiflora incarnata leaf dry extract - 150 mg, Crataegus oxyacantha fruit dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedalife (tablet, № 30) adı məhsul MSS-nin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: : a) "Əks göstərişlər" bəndi rəyə uyğun olaraq göstərilir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. c) Tərkib rəyə uyğun olaraq (istehlakın təqdim ediydi tərkibi dair sənədə əsasən) göstərilən və bikiələr Azərbaycan dilinə düzgün tərcümə edilsin (Melissa officinalis - Dərman limonotu və ya bədrəcn, Passiflora incarnata - Qonaqotu və ya Passiflora).
Sedapren	Kapsul	3 x 10	Magnesium (as Magnesium carbonate) - 100 mg, Passiflora incarnata flower and leaf dry extract - 100 mg, Valeriana officinalis dry root extract - 75 mg, Leonurus cardiaca dry herb extract - 50 mg, Melissa officinalis dry leaf extract - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Magnesium carbonate (E 504), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), Capsule (Gelatın, Titanium dioxide (E 171), Iron oxide (E 172))	Fortex Nutraceutical LTD	Bolqarıstan	22.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedapren (kapsul, №30) adı məhsul MSS-nin fəalliyətini yaxşılaşdırmaq məqsədli tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilir.
Sefalin	Şərbət	100 ml	Lecithin (Phosphatidicholine - 32.9%, Lyso-phosphatidicholine - 2.6%, Phosphatidilinositol - 0.7%, Phosphatidil-ethanolamine - 3.4%, Phosphatidic acid - 0.5%) - 12 g	Fructose, Propylenglycol, Potassium sorbate, Disodium EDTA, Polysorbate 80, Lemon flavour, Purified water	Laropharm S.R.L	Rumıniya	15.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sefalin (şərbət, 100 ml) adı məhsul MSS-nin fəalliyətini yaxşılaşdırmaq məqsədli tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan köməkçi maddənin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsirətli maddələr (müətlər göstərilməklə)	Kimyəvi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Selamin B8	daxilə qəbul üçün məhlul	50 ml	L-carnitine - 60 mg, Vitamin B8 (inositol) - 50 mg, L-arginine - 1.3 mg, L-leucine - 4 mg, L-histidine - 1.1 mg, L-lysine - 4 mg, L-threonine - 1 mg, L-tyrosine - 2 mg, L-phenylalanine - 1.3 mg, L-tryptophane - 0.9 mg, L-valine - 4 mg, L-glutamine - 2 mg, Selenium - 25 mcg	Deionized water, Potassium sorbate, Sucralose, Orange flavor	Aktiv Farma Kimya Tic.Ltd.Şti.	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selamin B8 (daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adı məhsul bəzi aminturşular və selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın şərtlərinə uyğun olaraq tərtib olunmuşdur. b) Məhsul 4 yaşdan aşağı uşaqların tövsiyə olunmadığından istifadə üzrə təlimatda "Yenidoğularda hipoksiya əlamətləri" göstərişi lağv edilmiş və "Göstərişlər" bəndi "Aşağıdakı hallarda köməkçi vasitə kimi tövsiyə olunur" bəndi ilə əvəz olunmuşdur.
Serious Mass	toz	2.72 kg	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E (D-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Nicotinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 590 mg, Iron (as Ferrous Fumarate) – 8 mg, Phosphorus (as Dicalcium phosphate) – 430 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenomethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1.6 mg, Manganese (as Manganese amino acid chelate) - 2 mg, Chromium (as Chromium polynicotinate) – 120 mcg, Molybdenum (as Molybdenum amino acid chelate) - 75 mcg, Sodium - 410 mg, Potassium (as Dipotassium phosphate) – 1560 mg, Creatine Monohydrate - 1 g, L-Glutamine – 500 mg, Glutamine Peptides – 500 mg, Choline (As Choline Bitartrate) – 250 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg.)	Cocoa, Natural and Artificial flavors, Medium chain triglyceries, Acesulfame Potassium	Optimum Nutrition	ABŞ	30.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass (toz 2.72 kq) adı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silimart Hepa	Tablet	3 x 10	Silybum marianum fruit dry extract tit. 70% in total silymarin - 142.86 mg, Cynara scolymus leaf dry extract tit. 7% in caffeoylquinic acids as chlorogenic acid - 100 mg, Soy lecithin - 100 mg, Taraxacum officinale root dry extract tit. 2% in fructans as inulin - 50 mg, Phyllanthus niruri aereal parts dry extract tit.15% in total tannins as gallotannic acid - 20 mg, Camellia sinensis leaf dry extract tit.40% in total polyphenols - 20 mg	Cellulose, Calcium phosphate, Magnesium stearate, Hydroxypropyl cellulose, Silicon dioxide, Tablet coating (Hydroxypropylmethyl cellulose, Titanium dioxide, Glycerol)	BioDue S.p.A	İtaliya	29.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SILIMART HEPA (tablet, №30) (Seriya nömrəsi: 210420, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişlərinə görə dərman vasitəsi deyil. Qeyd: Gələcək seriya istehsalı zamanı qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin bəyənəlik elmi adı yəni Azərbaycan dilində tarumalarının dəyişdirilməsi zəruridir.
Sistoless	Tablet	3 x 10	Vaccinium macrocarpon fruit dry extract - 80 mg, Magnesium citrates - 80 mg, Dried Zea mays silk powder - 80 mg, Matricaria recutita flower dry extract - 80 mg, Ortosiphon stamineus leaf dry extract - 100 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistoless (tablet, №30) adı məhsul böyrək və sidik yolları xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Smartex	Kapsul	2 x 15	Lutein (from Tagetes erecta) - 10 mg, Zeaxanthin (from Calendula officinalis) - 2 mg, Ginkgo biloba - 80 mg, Vitamin E (as DL-alpha tocopherol acetate) - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 2 mg, Vitamin B2 (as Riboflavin) - 3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, vitamin D3 - 15 mcg, Chromium (as Chromium picolinate) - 0.05 mg, Vitamin A (as Trans beta carotene) - 80 mg, Selenium (Sodium selenite) - 0.04 mg, Zinc (as Zinc oxide) - 0.015 mg, Vaccinium myrtillus L. - 100 mg, Ascorbic acid (Vitamin C) - 50 mg	Gelatine, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Rad Gıda Laboratuvarı ve İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	14.07.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Smartex (kapsul, №30) adı məhsul qörme qabiliyyətini yaxşılaşdırmaq vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Rele ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq edilmiş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olması müəyyənlişdirilmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən A vitaminini gündəlik istehlak həddini 10000 IU-dan 1000 IU-ya qədər azaltmaq və bundan başqa tərkibə aid sənəd düzün tərtib olunmamışdır.
Soltux	Daxilə qəbul üçün məhlul	200ml № 1	Zinc - 3 mg, Hedera helix f. a. D/E 1:1 - 175 mg, Adiantum vesicaria d.e. 0.7% in alkaloids - 71 mg, Drosera rotundifolia s.e. D/E 4:1 - 50 mg, Thymus vulgaris d.e. D/E 4:1 - 75 mg, Grindelia robusta d.e. D/E 4:1 - 50 mg, Papaver rhoeas d.e. D/E 4:1 - 50 mg, Glycyrrhiza glabra 10% in glycyrrhizic acid - 40 mg, Acerola juice - 128 mg	Water, Glucose and fructose syrup, Eucalyptus honey, Sucrose, Glycerol, Curant concentrated juice, Sodium lactate (E325), Ascorbic acid, Potassium sorbate (E202), Citric acid (E330)	BioDue Spa (Difass International S.r.l. üçün)	İtaliya	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Soltux (daxilə qəbul üçün məhlul, 200 ml) adı məhsul (Seriya nömrəsi: 140420, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) bəlgəni durulaşdırıb, tənəffüs yollarından asanlıqla xaric olma və immunitənin möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sommelin	Tablet	6x10	Magnesium Lactate – 300 mg (equiv. to 36 mg Magnesium), Hypericum perforatum (herb) extract 4:1 – 140 mg, Valerian officinalis (root) extract 4:1 – 138 mg, Passiflora incarnata (herb) extract 4:1 – 100 mg, Griffonia simplicifolia (seed) extract – 20 mg, Vitamin B6 – 2 mg (as pyridoxine hydrochloride)	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Silicon dioxide (E551)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sommelin (tablet № 60) adı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsirəedici maddələr (müddət göstərilməlidir)	Kəmərci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rau tarixi	Rau	Ekspertiza nəticəsi
Stresnorm	Kapsul	6x10	Capsule "day": Hypericum perforatum L. herba dry extract - 40 mg, Leonurus cardiaca L. herba dry extract - 40 mg, Mentha x piperita L. dry extract - 20 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 2 mg, Vitamin B1 (as thiamine hydrochloride) - 1.5 mg, Rutin (as rutinoside trihydrate) - 8 mg; Capsule "night": Eschscholzia californica Cham herba dry extract - 100 mg, Passiflora incarnata L. herba dry extract - 55 mg, Rutin (as rutinoside trihydrate) - 5 mg	Corn starch, Magnesium stearate, Microcrystalline cellulose	MM Vitapharm-Com MMC	Moldova	06.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stresnorm (kapsul № 60) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Supli-B	Şərbət	100 ml			Medicure İlaç Sənayesi və Ticarət Ltd. Şti	Türkiyə	02.07.2020	Xitam verilən müddətdə	"MƏSUD-TL" MMC tərəfindən 18.05.2020-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Medicure İlaç Sənayesi və Ticarət Ltd. Şti" şirkətinin istehsalı olan Supli-B (şərbət, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təqdim edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun pH-ı 4.38 (4.5 - 6.5), sıxlığı 1.1995 q/ml (0.95 - 1.05 q/ml) normativ sənədlərdə göstərilənlərlə uyğun gəlir. Bundan başqa məhsulun sənədlərində də, uyğunsuzluqlar aşkar edilməmişdir. Belə ki, qabaqda və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Məhsulun tərkibində şəkərlə maddə olmadığına baxmayaraq məhsul "şərbət" kimi göstərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Surface Clean	məhlul	5000 ml	Sodium hypochlorite, 12.5% Cl active solution	yoxdur	PPH Cerkamed	Poşa	13.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Surface Clean, məhlul 5000ml", adlı məhsul tibbi müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dezinfeksiyaedici məhlul tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Surface Clean	məhlul	400 ml	Sodium hypochlorite, 12.5% Cl active solution	yoxdur	PPH Cerkamed	Poşa	13.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Surface Clean, məhlul 400ml", adlı məhsul tibbi müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dezinfeksiyaedici məhlul tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Swiss Energy Hello Kitty	Çeynəmə tablet	1x12	Niacin, Vitamin B3 - 0.802 mg, Biotin, Vitamin H - 2.745 mcg, Vitamin B12 - 0.110 mcg, Vitamin B6 - 0.091 mg, Vitamin B1 - 0.070 mg, Vitamin B2 - 0.077 mg, Vitamin E - 1mg, Pantothenic acid, Vitamin B5 - 0.329 mg, Folic acid - 10.937 mcg, Vitamin C - 4.280 mg, Zinc - 0.8 mg	Dextrose monohydrate, Maltodextrin, Natural orange flavour, Magnesium stearate, Polyethylenglycol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide	Stojanovic Pharm d.o.o.	Serbiya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Hello Kitty (çeynəmə tablet № 12) adlı məhsul (Seriya nömrəsi: 00122007, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.08.2022) sink minerali və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Spongebob Square Pants	Çeynəmə tablet	1x12	Niacin, Vitamin B3 - 0.802 mg, Biotin, Vitamin H - 2.745 mcg, Vitamin B12 - 0.110 mcg, Vitamin B6 - 0.091 mg, Vitamin B1 - 0.070 mg, Vitamin B2 - 0.077 mg, Vitamin E - 1mg, Pantothenic acid, Vitamin B5 - 0.329 mg, Folic acid - 10.937 mcg, Vitamin C - 4.280 mg, Zinc - 0.8 mg	Dextrose monohydrate, Maltodextrin, Natural orange flavour, Magnesium stearate, Polyethylenglycol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide	Stojanovic Pharm d.o.o.	Serbiya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Spongebob Square Pants (çeynəmə tablet № 12) adlı məhsul (Seriya nömrəsi:00122007, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.08.2022) sink minerali və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Teenage Mutant Ninja Turtles	Çeynəmə pastil	1x12	Niacin, Vitamin B3 - 0.802 mg, Biotin, Vitamin H - 2.745 mcg, Vitamin B12 - 0.110 mcg, Vitamin B6 - 0.091 mg, Vitamin B1 - 0.070 mg, Vitamin B2 - 0.077 mg, Vitamin E - 1mg, Pantothenic acid, Vitamin B5 - 0.329 mg, Folic acid - 10.937 mcg, Vitamin C - 4.280 mg, Zinc - 0.8 mg	Dextrose monohydrate, Maltodextrin, Natural orange flavour, Magnesium stearate, Polyethylenglycol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide	Stojanovic Pharm d.o.o.	Serbiya	13.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Teenage Mutant Ninja Turtles (çeynəmə tablet № 12) adlı məhsul (Seriya nömrəsi:00122007, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.08.2022) sink minerali və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQO olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
T-Dol	Kapsul	15x2	Feverfew aerial part dry extract – 300 mg (title of parthenolides 1.5 mg), White Willow bark dry extract - 240 mg (title salicin 72 mg), Ginkgo leaves dry extract - 75 mg, (title ginkgolignoids 18 mg), Magnesium - 57 mg, Coenzyme Q10 - 11 mg, Vitamin B2 - 9 mg, Vitamin B6 - 2 mg	Bulking agent: cellulose; maltodextrin, anti-caking agent: magnesium salts of fatty acids (vegetable), Shell: acid-resistant vegetable capsule (hydroxy propyl methyl cellulose; firming agent: gellan gum)	Erba Vita Group S.p.a	San-Marino	15.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən T-DOL kapsul № 30 (Seriya nömrəsi: 11120, istehsal tarixi: 25.08.2020, son istifadə tarixi: 30.04.2023) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQO olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Telgine	Vaginal-rektal şam	2 x 5	Chlorophyllipt dense extract in recalculation to dry substance-1.786%, Chlorhexidine bigluconate-0.357%, Polysorbate-8.57% (Tween-80), Polyethyleneoxide-up to100%.	Ayrıca qeyd edilməmişdir	Verteks Gəzənciçiləri Firması	Ukrayna	17.07.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Telgine, vaginal-rektal şam, 10x1,4q" adlı məhsul ginekologiyada cinsiyyət orqanlarının ilthabı xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Tempus	Daxilə qəbul üçün məhlul	20 ml	Vitamin D3 1 Mio / liquid - 100 mg (100.000 IU), (1 damcıda 200 IU)	Deionized water, Citric acid, Sodium benzoate, Potassium sorbate, Glycerin, Sugar, Polyoxyl 40 Hydrogenated castor oil, Liquid banana flavor	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	08.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempus (daxilə qəbulu üçün məhlul-damcı, 20 ml) adı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Tenat	Daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol (Vitamin D3) - 50000 IU	Sodium benzoate, Potassium sorbate, Deionized water	Zeyus Gida Təklifləri Karşım Ürünleri	Türkiyə	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tenat (şərbət, 150 ml) adı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: "Öks göstərişlər" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Thermo Çay	konsentrat	50 q	Green tea (Camellia sinensis) extract - 0.1125 g, Black tea (Camellia sinensis) extract - 0.0875 g, Guarana (Paullinia cupana) - 0.075 g, Caffeine - 0.0625 g, Chitosan - 0.0375 g	Maltodextrin, Lemon aroma	Pharma Rosso Gida İlaç Kosmetik Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	02.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo çay (konsentrat, 50 q) adı məhsul orqanizmin toksinlərdən tənzimləməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəyə və tərkibə aid sənədə müvafiq olaraq qeyd edilməsi, məhsulun tərkibində olan bütün komponentlərin beynəlxalq adla yanaşı, Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.
Tribiotik	toz	1	Saccharomyces boulardii - 250 mg (7.5 billions CFU), Lactobacillus rhamnosus - 35 mg (3.5 billions CFU), Lactobacillus reuteri - 10 mg (100 millions CFU)	Maltodextrins, Sucralose, Flavor	ValueMed Pharma S.R.L.	San-Marino	03.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən TRIBIOTİK, toz, şəşədə №8 (Seriya nömrəsi: 0009; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2022) adı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: Sonuncu veridimiz rəyədə qablaşdırma və istifadə üzrə təlimatda dəfə bir sıra qeydlər etməyimizə baxmayaraq, yeni seriyalı məhsulda bunlara əməl olunmamışdır. Deyilənləri nəzərə alaraq aşağıda göstərilən qeydlərə əməl olunması zəruridir. a) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sülkəlik dozaları keçməyən"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları qeyd edilsin. b) "Həkim tərəfindən xüsusi göstəriş olmadıqda", "yenidə qəbul edilən sülkəlik" yazıları bəğv edilsin. c) "İstifadə qaydası" bəndi rəyə mənə müvafiq olaraq qeyd edilsin. d) Qablaşdırma və təlimatda köməkçi maddələrin beynəlxalq elmi adlarının qeyd edilsin.
Tridrop	Daxilə qəbul üçün məhlul	50 ml	Vitamin D3 (Cholecalciferol) - 15000 IU	Glycerol (E 422), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Citric acid (E 330), Purified water	Fortex Nutraceutical LTD	Bolqarıstan	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tridrop (daxilə qəbul üçün məhlul, 50 ml) adı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi. b) "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq tərtib edilməsi zəruridir.
Ultra Co-Q10 / Ultra Ko-Q10	Tablet	4 x 15	Co-Q10 (as Co-Enzyme Q10 - 50 mg) - 50 mg	Maltodextrin, Microcrystalline cellulose, Potato starch, Croscarmellose sodium, Gum acacia BP, Syloid (Colloidal silica, Silicon dioxide), Purified Talc, Magnesium Silicate Prep., Magnesium stearate, Tablet coating (Insta Moistshield IC-MS-5950, Instacoat universat, ICE-U-0105 Brown	Thompson and Capper Ltd	Böyük Britaniya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Co-Q10 / Ultra Ko-Q10 (tablet, №60) adı məhsul koenzim Q10-un əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın göstərilməli)	Köməki maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Ultra Glucosamine & Chondroitin / Ultra Qlukozamin və Xondroitin	Tablet	4 x 15	Glucosamine sulphate (as D-glucosamine sulphate 2KCl (5% PVP) DC 710 mg) - 500 mg, Chondroitin sulphate (as Chondroitin sulphate sodium (shark) 435 mg) - 400 mg	Microcrystalline cellulose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid, veg., Magnesium stearate, Opady II yellow ochre, Hydroxypropylmethylcellulose, Glycerin	Thompson and Capper Ltd	Böyük Britaniya	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Glucosamine & Chondroitin/ Ultra Qlukozamin və Xondroitin (tableti №60) adı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Ultra Vitamin C Fizz	Fışıldayan tablet	1	Vitamin C (as Ascorbic Acid) - 900 mg, Zinc - 5 mg (as Zinc Citrate Trihydrate 16.2 mg)	Citric acid, Sorbitol, Sodium Bicarbonate, Natural Orange Flavour, Redbeet Powder, Sucralose, Maize starch, Betacarotin Lucarotin WD/Y, (NAT) Juicy Orange Flavour	Thompson and Capper Ltd	Böyük Britaniya	17.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin C Fizz (tableti №20) adı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.
UroFit	Kapsul	3 x 10	Solidago virgaurea herb powder - 75 mg, Equisetum arvense herb powder - 75 mg, Zea mays stili cum stigmatitis L. powder - 15 mg, Phaseolus vulgaris L. valvae fructus powder - 30 mg, Sambucus nigra L. leaf and flower powder - 30 mg, Betula pendula Roth. leaf powder - 45 mg, Daucus carota L. fructus powder - 30 mg	Gelatin	Ximfarmzvod "Krasnaya Zvezda"	Ukrayna	15.07.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROFIT (kapsul, № 30) (Seriya nömrəsi: 010520) adı məhsul sidik - ifrazat orqanlarının xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Uroseptin N	Kapsul	3x10	Oxycoccus quadripetalus dry fruit extract-300 mg, Orthosiphon stamineus dry leaf extract-100 mg, Rosa canina dry fruit extract-30 mg, Centaurium erythraea dry herb extract-18 mg, Levisticum officinale dry root extract(4:1)-18 mg, Rosmarinus officinalis dry leaf extract-18 mg.	Magnesium stearate(E 470b), Silicon dioxide(E 551), for capsule:gelling agent gelatin, colors titanium dioxide(E 171), iron oxide(E 172)	Fortex Nutraceutical LTD	Bolqarıstan	21.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroseptin N(kapsul № 30) adı məhsul sidik - ifrazat orqanlarının xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: 1)Tərkibi rəyə uyğun olaraq göstərilmişdir. 2)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Venatura Ester-C Vitamin C	Kapsul	60	Vitamin C - 500 mg (as Calcium L-ascorbate)	Hydroxypropyl methyl cellulose (E 464), Maltodextrin, Magnesium Stearate (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	17.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Venatura Ester-C Vitamin C (kapsul № 60) adı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd - istifadə qaydalarının rəyə uyğun olaraq tərtib olunması, istifadə üzrə təlimatda "bioloji xüsusiyyətlər" ifadəsinin "məhsulun xüsusiyyətləri" ilə əvəz olunması zəruridir.
VeNatura Magnesium bisglycinate	Tablet	1	Magnesium bisglycinate - 1702.56 mg (equivalent to 240 mg Magnesium)	Cellulose (E 460), Talc (E 553), Magnesium Stearate (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	29.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Magnesium bisglycinate (tableti №60) adı məhsul maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
VeNatura Omega 3	Yumuşaq jelatin kapsulları	5 x 10	Fish oil - 950 mg, Omega 3 - 608 mg, EPA - 304 mg, DHA - 219 mg	Bovine gelatin, Deionized water, Glycerol (E422), Orange flavour 1207774, Tocopherol rich extract (E306)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	29.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Omega-3 (kapsul, № 50) adı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Venatura Sink & Mis	Kapsul	1	Zinc picolinate - 71.01 mg (15 mg Zinc), Copper sulphate - 5.905 mg (1500 mcg Copper)	Brown rice, Hydroxypropyl methylcellulose (E 464), Magnesium salts of fatty acids (E 470b)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	24.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Venatura Sink & Mis (kapsul № 60) adı məhsul sink və mis elementlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın östərilməlik)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
VeNatura Vitamin D3	daxilə qəbul üçün məhlul	20 ml	Vitamin D3 (Cholecalciferol) - 25 mcg	Olive oil	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	29.06.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Vitamin D3 (daxilə qəbul üçün məhlul - damcı, 20 ml) adı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Vitamin D3 və Menaquinon 7	daxilə qəbul üçün məhlul	20 ml / 500 damcı	Menaquinone (Vitamin K2) mixture (Olive oil 4.42 mg, Menaquinone 7 0.02 mg) - 4.44 mg (Vitamin K - 20 mcg), Cholecalciferol - 0.025 mg (Vitamin D - 25 mcg (1000 IU))	Olive oil, Mixed tocopherol (E 306)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	15.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Vitamin D3 və Menaquinon 7 (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adı məhsul D və K vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq inqredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Venomed	Tablet	1x15	Diosmin - 300 mg, Aesculus hippocastanum seeds dry extract - 100 mg, Rutin - 50 mg, Hesperidin - 50 mg, Vitamin B3 (Niacin) - 24 mg	Polyvinylpyrrolidone, Polyvinylpyrrolidone, Microcrystalline cellulose, Croscarmellose sodium, Fatty acid magnesium salts	Naturmed İlaç Kimya və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	14.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Venomed (tablet № 15) adı məhsul əşəqi ətraf venaların möhkəmlənməsi və kiçik damarlarda mikrosirkulyasiyanın normalaşdırılması məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyevik dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun hamilələrə təhlükəsizliyi ilə bağlı müvafiq tədqiqat protokolları təqdim edilmədiyi üçün Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə sahəsi və əsas göstərişlər" bəndində qeyd edilən "Hamile qadınlarda aşağıdakı venaların varikoz genişləməsi" tövsiyəsinin ləğv edilməsi zəruridir.
Vita Balance	Tablet	3 x 10	Vitamin C - 60 mg, Vitamin E acetate std. 50% (of which Vitamin E - 10 mg) - 20 mg, Vitamin B3 - 18 mg, Vitamin B5 - 6 mg, Vitamin A acetate 500000 IU/g (of which Vitamin A - 800 mcg) - 5.33 mg, Vitamin B6 - 2 mg, Vitamin D - 5 mcg, Vitamin B2 - 1.6 mg, Vitamin B1 - 1.4 mg, Vitamin K1 - 20 mcg, Folic acid - 200 mcg, Biotin - 150 mcg, Vitamin B12 - 1 mcg, Ferrous fumarate (of which Iron - 14 mg) - 42.5 mg, Chromium chloride std. 1% (of which Chromium - 100 mcg) - 30 mg, Zinc oxide (of which Zinc - 12.5 mg) - 15.5 mg, Manganese sulphate (of which Manganese - 1.1 mg) - 3.1 mg, Sodium selenite (of which Selenium - 23 mcg) - 50 mcg, Dibasic calcium phosphate (of which Calcium - 200 mg, of which Phosphorus - 143 mg) - 622 mg, Magnesium hydroxide (of which Magnesium - 120 mg) - 324 mg, Cupric gluconate (of which Copper - 700 mcg) - 5 mg, Potassium iodide (of which Iodine - 150 mcg) - 200 mcg, Lutein std. 20% from Tagetes (of which Lutein - 1 mg) - 5 mg, Resveratrol std. 98% from Polygonum (of which Resveratrol - 0.98 mg) - 1 mg □	Microcrystalline cellulose E460, Hydroxypropyl cellulose E463, Silica E551, Vegetable magnesium stearate E572, Cross-linked sodium carboxy methylcellulose E468 □	Gricar Chemical SRL	İtaliya	27.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Balance (tablet, № 30) adı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Vitaboron	Tablet	2 x 15	Calcium carbonate (Calcium - 600 mg) - 1500 mg, Zinc oxide (Zinc - 10 mg) - 12.44 mg, Phytomenadione (Vitamin K) - 50 mcg, Magnesium oxide - 1.5 mg (Magnesium - 900 mcg), Cholecalciferol (Vitamin D3) - 5 mcg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Rad Gıda Laboratoriyası və İlaç Sənayii Ticarət Limited Şirkəti	Türkiyə	20.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitaboron (tablet, №30) adı məhsul D vitamini və kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda əsas təsiredici maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi, köməkçi maddələrin isə beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.
Vitacoff	məhlul	100 ml	Tilia cordata flower extract – 25 mg, Plantago lanceolata leaf extract – 25 mg, Althaea officinalis leaf extract – 20 mg, Rosa canina L. fruit extract – 20 mg, Thymus vulgaris herb extract – 20 mg, Salvia officinalis leaf extract – 20 mg	Deionized water, Xanthan gum, Potassium sorbate, Cherry flavour	Universe Pharma İlaç Sənayii və Ticarət LTD, ŞTI	Türkiyə	07.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitacoff (məhlul 100 ml) adı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyevik dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun olaraq tərtib olunmalıdır. Qablaşdırma və istifadə üzrə təlimatda bütünlük tərcümələri düzgün verilməmişdir. Tilia cordata - xırdayarpaq çökək Plantago lanceolata - lansetsəpəklili baxıyarpaq Althaea officinalis - dəniz anıqotu Rosa canina - it burması Thymus vulgaris - adi keklikotu Salvia officinalis - dərman adaçayı və ya sürvə kimi tərcümə edilən ədirdir.
Vitamin C Bio	Fışıldayan tablet	1	Ascorbic acid - 900 mg	Tartaric acid, Citric acid anhydrous, Sodium bicarbonate, Sodium carbonate, Sucralose, Polyethylene glycol, Beta-carotene, Sorbitol, Orange flavor	TRIA Pharma İlaç A.Ş	Türkiyə	28.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C Bio (fışıldayan tablet, № 20) adı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilmişdir)	Köməkləyici maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Vitarest immuno	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Iodine (as Potassium iodide) - 140 mcg, Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (as Ascorbic acid) - 70 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (as D-alpha-tocopherol acetate) - 20 mg, Vitamin K2 (as Menaquinone-7) - 40 mcg, Zinc (as Zinc oxide) - 12 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Magnesium stearate, Gum arabic	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	16.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitarest immuno tablet, № 30) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitmakol	Tablet	6 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Iodine (as Potassium iodide) - 140 mcg, Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (as Ascorbic acid) - 70 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (as D-alpha-tocopherol acetate) - 20 mg, Vitamin K (as Menaquinone-7) - 40 mcg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Magnesium stearate, Gum arabic	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	23.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitmakol (tablet, № 60) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vomita	Kapsul	3 x 10	Magnesium (as Magnesium oxide) - 100 mg, Valeriana officinalis dry root extract - 60 mg, Ginger (Zingiber officinale) dry root extract - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg	Microcrystalline cellulose (E 460), Silicon dioxide (E 551), Magnesium stearate (E 470b), Capsule (Gelatin, Titanium dioxide (E 171), Iron oxide (E 172))	Fortex Nutraceutical LTD	Bolqarıstan	22.07.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vomita (kapsul, №30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilmişdir.